

Unikal

№24 (2254) 4 iyul 2025-ci il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az

Dünyanın gözü Xankəndidə: Azərbaycandan həmrəylik və güc mesajı



Putin Qafqazı itirir - Ölkələr Moskvanın "orbit"indən çıxır

Rusiya Ukraynaya qarşı müharibəsini davam etdirsə də, Cənubi Qafqazdakı işləri kəskin şəkildə pisləşib. Kremlin aydın olmayan hərəkətləri nəticəsində Putin Qafqazı itirir, Ermənistan Moskvanın "orbit"ni tərk edir. Belə ki, Rusiya təhlükəsizlik qüvvələri onlarla azərbaycanlı vəhşicəsinə öldürüb və həbs edib, "Z-blogger"lər Bakıya raket zərbələri endirməyə çağırır, rəsmilər isə günahlarını boyunlarına almırlar. Eyni zamanda erməni keşişləri indiki hakimiyyəti devirməyə çalışır, ölkə hakimiyyəti isə Rusiyanın təbliğat kanallarını bağlamaq istəyir. Son bir neçə gündə baş verən bu təlatümlü hadisələr Rusiyanın Cənubi Qafqazda təsirini necə itirdiyini nümayiş etdirir.

Səh. 9

"Rusiya Azərbaycanı qıcıqlandırmaqda davam edir"



Milli Məclisin deputatı Azər Badamov "Unikal" a müsahibə verib. O, Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşilikdən, onlara qarşı təzyiqlərin davam etməsindən, bu addımların Cənubi Qafqaz regionuna təsirlərindən və hazırkı gərginliyin hər iki ölkənin iqtisadiyyatına necə...

Səh. 4

Bakıdakı hotellərin ağlasığmaz qiymətləri



Yay mövsümünün başlanması ilə birlikdə Bakıda otel qiymətləri ciddi şəkildə artıb. Paytaxtda yerləşən hotellərdə bir gün gecələmə qiyməti 1000 manata qədər yüksəlir. Qiymətlər hotelin kateqoriyasından, yerləşdiyi ərazidən və təqdim olunan xidmət səviyyəsindən asılı olaraq dəyişir.

Səh. 8

Səhiyyə naziri Teymur Musayev məhkəməyə verildi



Bir neçə ay əvvəl liposaksiya-piyosurma əməliyyatı etdikdən sonra dünyasını dəyişən Səbirə Vəliyevanın anası Sara Məmməd qızı Qurbanova məhkəməyə müraciət edib. "Unikal" xəbər verir ki, Sara Qurbanova səhiyyə naziri Teymur Musayevin xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib. Buna səbəb nazirin Milli Məclisdəki çıxışı olub. Teymur Musayev Milli Məclisdə deputat Səyyad Arana cavab...

Səh. 4

Emin Rusiyadakı konsertini ləğv etdi



Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb.

Müğənni iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi. Emin məlumat yayaraq konsertin ol-

mayacağını bildirib. O, yeni tarix kimi 2026-cı il iyulun 6-nı göstərib. Əlavə olunub ki, konsertə alınan biletlər yeni tarixdə keçərli olacaq və ya istəyən onu geri qaytara bilər. (Axşam.az)

"Könül Kərimova ağlaya-ağlaya zəng etdi ki..."




Müğənni Natavan Həbibə Əməkdar artist Könül Kərimovanın ondan istəyinə cavab verib.

Sənətçi "İncə səhər" proqramına açıqlama verib. O bildirib ki, duet üçün mahnı da tapıb: "Könül Kərimova ürəyimdi, onu çox istəyirəm. Gözəl insandır və mənə ilk vaxtlar dəstək olanlardandır. Təklif mənim üçün böyük çıxar. Könül Kərimovanın istəyi borcudur. Onun səs çaları gözəldir. Bizim mahnılarımız var. Ona göndərmişəm, çox bəyənib. Ağlaya-ağlaya mənə zəng etdi ki, kim yazıb bunu? Mahnıları onun öz bacısı oğlu yazıb".

"Qayınanam, qayınatamla 32 ildir ki..." - Nadir Qafarzadə

"Sənət adamlarından heç kimlə dostluq etmirəm. Hamı ilə yalnız yoldaşlıq edirəm. Dostum ailəmdir. İllərin sınağından keçən sonra qərara gəldim ki, ailəmdən başqa dostum ola bilməz. Dost elə bir anlamdır ki, qardaş, güvən deməkdir. Bunlar yoxdursa, o dostu mən nə edirəm? Əgər mənimlə nəyəsə görə dostluq edirsə, eləməsin. Sabah mən dünənki Nadir olmaya bilərəm, deməli, mənim dostum olmayacaq?"

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Elgizlə izlə" verilişində deyib. O, sənətçilərlə yaxın münasibətin sonradan problemlərə səbəb olduğunu bildirib: "Əməkdar artist Nüşabə Ələsgərli ilə münasibətimiz var. Bir-birimizin lazım olanda yanındayıq. Amma çox yaxın deyilik. Aramızda pərdə var. Çox yaxın olanda da problemlər çıxır. Elə hamı ilə uzaq-



dan münasibət qurmaq yaxşıdır. Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Əməkdar artistlər Lələ Məmmədova, Abbas Bağirov, müğənnilər Zamiq Hüseynov, Xatirə İslamla münasibətlərimiz yaxşıdır. Röya Ayxan mənimlə indiye qədər "siz"lə danışır. O demək deyil ki, aramızda münasibət yoxdur. Sadəcə olaraq o pərdəni qo-

ruyur. Əziz cavanlar, böyükrlə "siz"lə danışmaq lazımdır. Oğlum mənimlə hələ də "siz"lə danışır. Qayınanam, qayınatamla 32 ildir ki, "siz"lə danışırım. Ona görə yox ki, yadıq, böyük-küçük var. Danışiq mədəniyyəti var. Ola bilər ki, evdə valideyn deməsin. Amma bunu sizə məktəbdə mütləq müəllimlər deməlidir". (Axşam.az)



"Abbasın xanımı şərt qoyub ki, Təranəni bağışlasan, səndən boşanacağam"

Aparıcı və prodüser Tarix Əliyev qalmaqallı sözləri ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, "Təsir dairəsi" verilişinə çıxan Tolik həbsxanada yatan prodüser Təranə Səmədovanın qızı Suel üçün studiyaya gəlib.

Ona sahib çıxmayan atasına üz tutan prodüser ittiham səsləndirib. Tarix Təranənin kömək həbsxanadan onu da yığdığını bildirib: "Bir ay öncə Təranə kömək üçün məni də yığmışdı. Mənim hazırda apardığım sosial layihə yoxdur. O zaman işıqlandırmışdım. Hətta Abbasın bu sənətdə olan dostları məni yığdı ki, ehtiyac yoxdur. Suelin atasını az adam tanıyır. Musiqiçilər bilir, kimdir. Ona görə haqqında danışılma da rahatdır. Dostlarına deyib ki, məni kim tanıyır? Danışınlar da... Abbasın həyat yoldaşı, ailəsi var. Ancaq bu qız zorla dünyaya gəlməyib. Təranə ilə yaşadığı qeyri-qanuni münasibətdən doğulub. Övladlar ata-anasını seçə bilmirlər. Abbasın xanımı şərt qoyub ki, onu bağışlasan, səndən boşanacağam".

Rahidə Baxışova: "Övladının üzünü görməyən atalar var"

Müğənni Rahidə Baxışova "Bir gün" verilişində keçmiş həyat yoldaşı barədə danışib.



"Unikal" xəbər verir ki, ifaçı övladının üzünü görmək istəməyən atalara səslənib.

"Qadın yaxşı gününə ayrılmaz. Hələ tanımadım ki, qadın desin, xoşbəxtəm, amma ayrılıram. Yoldaşını atan kişilər, övladının üzünü görməyən atalar var. Hələ uşağını ataya göstərməyən qadın görmədim. Həyat yoldaşından ayrılma da, övladına zaman ayırmalısan. Hər dəfə deyirlər, aliment göndəririk. Yox, diqqət də lazımdır. Bu, olmayanda uşaq travma alır. Uşaqlarımla atasının münasibəti yaxşıdır. Övladlarıma görə ayrılmaq da danışırıq. Övladlarıma hər zaman deyirəm ki, atanızla danışın, bayramını təbrik edin. Sülh adamıyam. İki balam var, onları böyüdürem. Artıq sevgi oyunlarında yoxam".

Aydın Sani: "Aqşın səhv etdi"

Müğənni Aydın Sani həmkarı Aqşın Fateh üçün "Aqşın səhv etdi" sözünü deyib.

O, bu barədə Rəngarəng verilişində danışib: "Onun özlüyündə olan ədalət xətti var. Məncə o, mən gerek etməzdim sözünü özü özlüyündə deyib" söyləyərək əməkdar artist Gülistan Əliyeva ilə Aqşın Fateh ara-

“Xankəndi” Biznes Mərkəzi açıldı



Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Xankəndi” Biznes Mərkəzinin açılışında iştirak edib.

“Unikal” xəbər verir ki, Azərbaycan Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, dörd mərtəbədən ibarət “Xankəndi”

Biznes Mərkəzi ümumilikdə 4500 kvadratmetrdən artıq sahəni əhatə edir. Burada 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur. Bundan əlavə, Mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulan “Zəfir Cafe & Terrace” restoranı, həmçinin dəftərxana və mətbəə məhsullarının satışı, kimyəvi təmizləmə və camaşırxana xidmətləri fəaliyyət göstərəcək.

Bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərinin bir hissəsi olan bu Mərkəz funksional idarəetmə prinsiplərinə və yüksək xidmət meyarlarına cavab verəcək. “Xankəndi” Biznes Mərkəzi rezident şirkətlər üçün müasir və rahat işgüzar mühit təklif edəcək. Müxtəlif sahibkarlıq subyektləri və korporativ strukturlar üçün nəzərdə tutulmuş bu Mərkəz, eyni zamanda, məşğulluğun artırılmasına da töhfə verəcək. İlk mərhələdə Biznes Mərkəzində 20 nəfər işləyəcək ki, onlardan da 12-si Xankəndi, Xocalı, Şuşa və işğaldan azad olunmuş digər ərazilərin sakinləri, 1-i isə Vətən müharibəsi veteranıdır.

Qeyd edək ki, bu cür müasir Mərkəzin fəaliyyətə başlaması Azərbaycanın tarixi şəhəri olan Xankəndinin işğaldan azad edilməsindən sonra burada biznes mühitinin yaradılması, yeni iş yerlərinin açılması və ümumilikdə şəhərin inkişafında mühüm rol oynayacaq.

ABŞ-də bu soydaşlarımıza medal təqdim edilib

Komitə əməkdaşlarının ABŞ-yə səfəri zamanı Nyu York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin (National Music & Global Culture Society) rəhbəri, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyeva və “My Way” Yaradıcılıq Mərkəzinin art direktoru, heykəltəraş və rəssam Emin Quliyev ilə görüş keçirilib.



“Unikal” xəbər verir ki, görüş ölkəmizin BMT yanındakı Daimi Nümayəndəliyində baş tutub. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev və Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev iştirak ediblər.

Komitə sədrinin müavini hər iki mədəniyyət xadiminin Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanınması, mədəni irsimizin təbliği və diaspor fəaliyyətinə verdikləri töhfələri yüksək qiymətləndirib.

Nərgiz Əliyarovaya və Emin Quliyevə təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib. Onlar fəaliyyətlərinə verilən bu yüksək dəyərə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər. Ölkəmizin mədəniyyətini ABŞ-də tanımaq istiqamətində işlərini davam etdirəcəklərini söyləyiblər.

Qeyd edək ki, Nərgiz Əliyeva Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti, Musiqiçilərin II Respublika müsabiqəsinin laureatı, beynəlxalq müsabiqələr qalibi, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisidir. O, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-də keçirilən Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin təşkilatçısıdır.

Emin Quliyev isə Sumqayıtın simvoluna çevrilən “Sülh göy-ərçini” abidəsinin və İmadəddin Nəsiminin heykəlinin müəlliflərindən biri, mərhum rəssam Asim Quliyevin oğludur. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Emin Quliyev 2006-cı ildən Nyu Yorkda yaşayır və 2009-cu ildən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində sənət direktoru kimi çalışır. Onun yetirmələri ABŞ-nin nüfuzlu incəsənət məktəblərinə və kolleclərinə qəbul olunublar.

Yay mövsümünün başlanması ilə birlikdə Bakıda otel qiymətləri ciddi şəkildə artıb. Paytaxtda yerləşən hotellərdə bir gün gecələmə qiyməti 1000 manata qədər yüksəlir. Qiymətlər otelin kateqoriyasından, yerləşdiyi ərazidən və təqdim olunan xidmət səviyyəsindən asılı olaraq dəyişir. Hazırda həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlar arasında 5 ulduzlu otellər üstünlük təşkil edir. Lakin orta və aşağı büdcəli turistlər üçün də seçimlər mövcuddur.

Bu günlərdə “Sfera.az” bəzi hotellərin qiymətini araşdırıb və ortaya ilginç rəqəmlər çıxıb. Məlum olub ki, ən yüksək qiymətə malik hotellər sırasında “JW Marriott Absheron Baku” liderlik edir. Burada gecəlik qiymət təxminən 750 AZN-ə çatır.

(70 AZN), ya da “Sahil Hotel” (80-100 AZN) göstərilir. Düzdür, Bakıda qiymətlərə görə otel seçimi genişdir. Hər bir şəxs öz imkanlarına uyğun olaraq bir az da aşağı qiymətə (əsasən 40-50 AZN) otel, yaxud otel nömrələri seçmək mümkündür. Lakin bu zaman

xeyli dərəcədə əlçatmazdır.

Xatırladaq ki, bir müddət əvvəl yayılan rəsmi statistikaya görə, 2025-ci ilin yanvar-mart aylarında mehmanxana (otel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3 faiz olmuşdu (2024-cü ilin yanvar-mart aylarında 17,8 faiz). Belə aydın olmuşdu ki, hotellərdəki yerlərin 81 faizə qədəri boş qalıb. Həmin göstərici Bakıda 28 faiz təşkil etmişdi, özü də Sabirabadda 27,2 faiz, ya da Qəbələdə 24,5 faiz təşkil etdiyi halda!

Ümumiyyətlə, Azərbaycan

Bakıdakı hotellərin ağlasığmaz qiymətləri

Sonra da gileylənirlər ki, nömrələrimiz boş qalıb...
- Rəqəmlərin ortaya çıxardığı acı realıq!

“Fairmont Baku” (Flame Towers) isə hazırda 450 AZN civarında qiymətlə xidmət göstərir.

Son məlumatlara əsasən, “Hilton Baku” otelində isə 1 gecəlik qalma qiymətləri belədir:

- “King Room” (şəhər yeməksiz): 207 AZN;
- “Double Room”: 262 AZN;

- “Deluxe Room”: 302 AZN;

O da bildirilir ki, qiymətlər mövsümə və tədbirlərə uyğun dəyişir. Məsələn, yay və tədbir dövrlərində, xüsusilə “Formula 1” və beynəlxalq konfranslar zamanı qiymətlər 2-4 dəfə artaraq 1000 AZN-ə qədər yüksəlir.

Lüks xidmət axtaranlar üçün “Port Baku Residence” və “Port Baku Hotel Apartments” artıq otel sektorunun özəl seqmentinə çevrilib. Rəsmi olaraq otel olmasa da, təklif etdiyi xidmətlər və komfort səviyyəsi ilə bəzən 5 ulduzlu hotelləri belə geridə qoyur.

Burada otaq qiymətləri belə dəyişir:

- 1 otaqlı: 300-400 AZN;
- 2 otaqlı: 450-600 AZN;
- 3 otaqlı: 700-1000 AZN;

“Port Baku Hotel Apartments”da isə qiymətlər aşağıdakı kimidir:

- “Studio”: 280-350 AZN;
- “1 Bedroom”: 400-500 AZN;

- “2 Bedroom”: 600-800 AZN;

Qiymətləri daha münasib olan hotellər də sadəcə vətəndaşlar üçün xeyli əlçatmaz görünür. Məsələn, otel nömrələri “Holiday Inn Baku”da 140-225 AZN, “Radisson Hotel Baku”da 155-185 AZN, “Mövenpick Winter Park Baku”da isə 170-205 AZN aralığındadır.

Büdcəsi az olanlar üçün isə paytaxtda “Grand Inn Baku”



seçim həm rahatlıq, həm xidmət keyfiyyəti baxımından ürayinizcə olmaya bilər.

Yeri gəlmişkən, ötən il Bakıda müştərilərə günü 8000 manata olan otel otağı təqdim edildiyinə dair xəbər yayılmışdı, bu isə sosial şəbəkələrdə ciddi müzakirə yaratmışdı. Bildirilirdi ki, bir gecəlik qiyməti 8000 manat olan “Prezident suite”i Bilgəh ərazisində yerləşən hotellərdən birindədir. Bəziləri bu qiymətin fantastik olduğunu vurğulamış, bəziləri isə bunun doğruluğuna şübhə etmişdi. Həmin vaxt mövzu ilə bağlı açıqlama verən turizm üzrə ekspert Cabir Dövlətzadə bildirmişdi ki, bu qiymətə otellərdə “kral otaq”larının olması Azərbaycanda turizm bazarının nə dərəcədə inkişaf etməsinin göstəricisidir. Sadəcə, bu otaqların sadəcə vətəndaşlar üçün əlçatan olmaması onlara təəccüblü gəlir.

Lakin ümumi müşahidələr göstərir ki, “kral otaqları” bir yana, normal hotellərin normal otaqları (nömrələri) bir yana Azərbaycan reallığında ələlxüsus yerli sakinlər üçün

da, o cümlədən Bakıda ilin mövsümlərinə, xüsusən də yay sezonuna, həmçinin bayramlara, yaxud beynəlxalq tədbirlərə görə hotellərdə yüksək qiymətlərin müəyyənləşdirilməsi uzun müddətdir mediada və cəmiyyətdə müzakirə mövzudur. Düzdür, analogi hal global turizm üçün də xarakterikdir, lakin bizdə analogi təcrübə bəzən əndazəni aşır və istər istirahət mərkəzləri, istərsə də hotellər “qaş düzəldərkən göz çıxarmağı” adət halına çevirirlər. Onlar unudurlar ki, qiymətləri yalnız xarici turistlərin cibinə görə müəyyən etdikdən, daxili turizmi arxa plana atıb yerli vətəndaşların imkanlarını, büdcəsini nəzərə almadan sonra müştəri qıtlığından, nömrələrin boş qalmasından şikayətlənməyə hər hansı haqları qalmır.

P.S. Növbəti sayımızda yayın gəlişi ilə bölgələrdəki istirahət mərkəzlərində, turizm obyektlərində adamın tükələrini biz-biz edən qiymətlərdən bəhs edəcəyik...

Toğrul Əliyev

Rusiya Ukraynaya qarşı müharibəsini davam etdirsə də, Cənubi Qafqazdakı işləri kəskin şəkildə pisləşib. Kremlin aydın olmayan hərəkətləri nəticəsində Putin Qafqazı itirir, Ermənistan Moskvanın "orbit"ni tərk edir.

Belə ki, Rusiya təhlükəsizlik qüvvələri onlarla azərbaycanlıni vəhşicəsinə öldürüb və həbs edib, "Z-blogger"lər Bakıya raket zərbələri endirməyə çağırır, rəsmilər isə günahlarını boyunlarına alırlar. Eyni zamanda erməni keşisləri indiki hakimiyyəti devirməyə çalışır, ölkə hakimiyyəti isə Rusiyanın təbliğat kanallarını bağlamaq istəyir.

Son bir neçə gündə baş verən bu təlatümlü hadisələr Rusiyanın Cənubi Qafqazda təsirini necə itirdiyini nümayiş etdirir. Yaxın vaxtlara qədər belə hesab olunurdu ki, Moskvanın bölgədəki işləri, əksinə, çox yaxşı görünür. Xüsusən də keçən il Rusiya öz təsirini ən qeyri-dost kimi görünən ölkədə - Gürcüstanda gücləndirə bildikdə, seçki saxtakarlığına qarşı etirazlar heç bir nəticə vermədi.

Bu arada Kremlin regionun digər iki dövləti - Azərbaycan və Ermənistanla münasibətləri həmişə kifayət qədər güclü görünüb. Lakin indi iki paralel böhran onları Moskvadan sürətlə uzaqlaşdırır.

Bakı ilə Moskva arasında gərginlik Yekaterinburqda 50-dən çox Azərbaycan vətəndaşının 24 ilə qədər açılmadığı iddia edilən cinayət işi üzrə saxlanılması ilə başlayıb. Onlardan ikisi - Səfərov qardaşları öldü.

Azərbaycan hakimiyyəti Rusiyanın bu hərəkətlərini kəskin şəkildə pisləyib. Bundan başqa, Rusiyanın dövlət və özəl qurumları tərəfindən planlaşdırılan bütün mədəni tədbirlər ləğv edilib.

Daha sonra Bakıda "Sputnik Azərbaycan" təbliğat agentliyində gizli fəaliyyət göstərən iki Rusiya FSB agentini saxlanılıb. Bundan başqa, ölkə prokurorluğu Rusiya təhlükəsizlik qüvvələrinə qarşı işgəncə və qətl faktı üzrə cinayət işi açib.

Yekaterinburqdakı hadisələri cinayətkarın həddi aşması - yerli Rusiya təhlükəsizlik qüvvələrinin çirkin hərəkətləri ilə əlaqələndirmək olar. Və bu, mərkəzi hakimiyyət orqanlarının Moskvadan yayımladığı mesajdır. Bununla belə, əksini göstərən bir neçə detal var.

Birincisi, azərbaycanlıların saxlandığı qətlə bağlı cinayət işinin artıq 24 yaşı var. İkincisi, rus təbliğatçıları arasında bir anda isterikanın yaranması - "Azərbaycan faşistləri"nin peyda olmasından tutmuş "Bakı Rusiya şəhəridir" tezisinə qədər. Bundan başqa, azərbaycanlıların saxlanması Rusiyanın digər şəhərlərində də davam edir. Deməli, bu işdə siyasi iz göz qabağındadır.

Polşa Beynəlxalq Münasi-

bətlər İnstitutunun Cənubi Qafqaz üzrə analitiki Vojcieç Voytaseviç xarici KİV-ə bildirib ki, Azərbaycana hakimiyyəti Rusiyanı tabe etmək deyil, Azərbaycanın müstəqilliyini və əzmkarlığını vurğulayan çoxvektorlu xarici siyasət yürütməkdə maraqlıdır: "Bakı Qarabağdakı qələbə, güclü ordu, eləcə də Türkiyə və İsrailin hərbi dəstəyi sayəsində belə mövqe tuta bilir. Ona görə də Azərbaycana güclü təzyiqlər səmərəsizdir. Ukraynadakı münəqişə ucbatından Rusiya hazırda ayrı-ayrı ölkələrə təzyiq göstərmək üçün Cənubi Qafqaz regionuna hərbi müdaxilə edə bilməyəcək qədər zə-

əifləyib. Bundan başqa, o, saxlanıldığı ərəfədə kilsənin hakimiyyətə qarşı hərəkətlərini açıq şəkildə dəstəkləyib.

Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan erməni apostol kilsəsinin rəhbərliyi ilə açıq münəqişəyə başlayıb. Digər addımlarla yanaşı, o, kilsə lideri II Qareginin istefasını tələb edir.

İrəvan hakimiyyəti zorla ələ keçirməyi planlaşdıran şəb-

ətlər İstitutunun Cənubi Qafqaz üzrə analitiki Vojcieç Voytaseviç xarici KİV-ə bildirib ki, Azərbaycana hakimiyyəti Rusiyanı tabe etmək deyil, Azərbaycanın müstəqilliyini və əzmkarlığını vurğulayan çoxvektorlu xarici siyasət yürütməkdə maraqlıdır: "Bakı Qarabağdakı qələbə, güclü ordu, eləcə də Türkiyə və İsrailin hərbi dəstəyi sayəsində belə mövqe tuta bilir. Ona görə də Azərbaycana güclü təzyiqlər səmərəsizdir. Ukraynadakı münəqişə ucbatından Rusiya hazırda ayrı-ayrı ölkələrə təzyiq göstərmək üçün Cənubi Qafqaz regionuna hərbi müdaxilə edə bilməyəcək qədər zə-

əifləyib. Bundan başqa, o, saxlanıldığı ərəfədə kilsənin hakimiyyətə qarşı hərəkətlərini açıq şəkildə dəstəkləyib.

Ermənistan parlamentinin sədri Alen Simonyan isə baş verən hadisələr kontekstində Ermənistanın daxili işlərinə qarışdığına görə bu ölkədə Rusiya televiziyasının tamamilə bağlanması təklif edib.

Ermənistan hazırda ağır transformasiya dövrünü yaşayır. 2020-ci il müharibəsində məğlub olduqdan və 2023-cü ildə antiterror əməliyyatından sonra İrəvan nəhayət, Bakı ilə sülh bağlamağa çalışır. Hazırda sülh sazişinin imzalanmasına hazırlıq gedir.

de, Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərdə göstərdiyi səylər məhz bu təcridin aradan qaldırılmasına yönəlib. Eyni zamanda, ölkə təcridcən Rusiyanın orbitindən çıxır (xüsusən də KTMT-də fəaliyyətin faktiki dayandırılması) və Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirir.

Gələn il Ermənistanda parlament seçkiləri bu baxımdan əsas olacaq. Paşinyan seçki kampaniyası zamanı ölkədəki yaxşı iqtisadi vəziyyət, Avropa İttifaqı ilə yaxınlaşma, Avropa ilə vizasız rejim əldə etmək perspektivləri, Rusiyadan asılılığın azaldılması, Azərbaycanla sülhün bərqərar olması,

Putin Qafqazı itirir - Ölkələr Moskvanın "orbit"indən çıxır



eləcə də ABŞ-la imzalanmış strateji tərəfdaşlıq münasibətləri ilə öyünmək niyyətindədir. Ona görə də o, Türkiyə ilə sülh müqaviləsinin imzalanmasına və münasibətlərin normallaşmasına bu qədər inadla çalışır. Kreml isə buna hibrid təsir üsulları ilə qarşı çıxır.

"Rusiya sabitliyi pozmağa hazırlaşır, hər gün dezinformasiya kampaniyalarının köməyi ilə Ermənistan hökumətini gözədən salmaq və cəmiyyətdə sabitliyi pozmaq üçün addımlar atır. Və bu yaxınlarda biz onun tənqidat və terror üsullarından çəkinmədiyini gördük", - deyər erməni politoloq Ruben Mehriban açıqlayıb. Əslində bu, Rusiyanın regionda "parçala və hökm sür" prinsipi ilə təsirini saxlamaq üçün son şansıdır.

"Rusiya ehtiyat edir ki, əgər Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalasa və nəhayət Qarabağ müharibəsinə son qoyulsa, regionda öz təsirini genişləndirmək üçün daha Ermənistan-Azərbaycan münəqişəsi ilə oynaya bilməyəcək", - Voytaseviç vurğulayıb.

Onun sözlərinə görə, Kreml Azərbaycanın siyasətini daha çox rusiyayönümlü siyasətə çevirməyə, Ermənistanla münasibətdə isə Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasına və rusiyayönümlü hökumətin hakimiyyətə gəlməsinə nail olmağa çalışır.

Deməli, Cənubi Qafqazda "böyük oyun"da paylar həddindən artıq yüksəkdir və biz Rusiyadan getdikcə daha çox dostca olmayan addımlar gözləməliyik. Eyni zamanda, onun regionun işlərinə tam hüquqlu müdaxilə üçün getdikcə daha az resursları var.

Ağarza Elçinoğlu

ifdir. Gec-tez Kreml dərk edəcək ki, İlham Əliyevlə danışıqlar açıq qarşıdurmadan daha yaxşı nəticə verəcək. Lakin Rusiya Federasiyasının Azərbaycanın daxili siyasətinə təsir imkanları ilə bağlı bu qarşıdurmanın nəticələri artıq var".

Maraqlıdır ki, Rusiya ilə Azərbaycan arasındakı gərginliyə paralel olaraq Rusiya Federasiyası ilə Ermənistan arasında da münasibətlər nəzərəcarpacaq dərəcədə soyuqlaşır. Dünya siyasətində adət olduğu kimi, "düşmənimin düşməni mənim dostumdur" prinsipi heç də həmişə işləmir.

Ermənistanda da hadisələr son günlər çox dramatik şəkildə inkişaf edir. İyunun 25-də

kənin ifşa olunduğunu elan edib. Eyni zamanda Ermənistan mediası və hakimiyyətə yaxın ictimai xadimlər bunda Rusiyanın izinə eyham vururlar.

Voytaseviç qeyd edib ki, erməni kilsəsi əvvəldən Nikol Paşinyana qarşı olub. Bu, onun 2018-ci ildə məxməri inqilab zamanı devrilmiş Ermənistanın köhnə siyasi rejimlə, eləcə də Rusiya ilə əlaqələrlə izah olunur.

Bu kontekstdə həbsdə olan oligarxın - Samvel Karapetyan fiquru önəmlidir. Əsas biznesi Rusiyada olsa da, Ermənistanın milli enerji şəbəkəsinin operatoruna nəzarət edir. Bu, istintaqın fikrincə, Karapetyana ölkədə sabitliyi pozmaq imkanı

Bundan başqa, Paşinyan hökuməti Türkiyə ilə münasibətləri bərpa edir. İyunun 18-də Ermənistanın baş naziri son on ildə ilk dəfə Ankaraya rəsmi səfər edib. 1990-cı illərin əvvəllərində Ermənistan qoşunlarının Qarabağa nəzarəti ələ keçirməsi nəticəsində Türkiyə ilə, eləcə də Azərbaycanla rəsmi əlaqələr faktiki olaraq dayandırılmışdı.

Nəticələrdən biri Ermənistanın iki əsas qonşu ilə sərhədlərinin onilliklər ərzində bağlı olması idi. Xarici dünya ilə yeganə quru əlaqə İran və Gürcüstan vasitəsilə idi. Belə yarımtəcrid nə iqtisadi inkişafa, nə də xarici dünyaya inteqrasiyaya imkan vermirdi. Əslin-

Prezidentlər “Businessstex JV” tikiş fabrikində



İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businessstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.

“Unikal” xəbər verir ki, fabrikdə müxtəlif növ parçadan 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal olunur. Gələcəkdə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır. Hazırda fabrikdə hər gün 2500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur. Məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yerinin yaradılacaq. Fabrikdə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunurlar.

Müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6 milyon manat təşkil edir, xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Fabrik yerli, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına iqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən 3.5 milyon manat güzəştli kredit ayrılıb, təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib. Müəssisənin fəaliyyəti regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək.

Qeyd edək ki, Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

Sahil Babayev 500 milyon manatı banklara qoydu

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.

Bu barədə “Unikal”a nazirlikdən bildirilib. Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri üç bankında 29 gün müddətinə, 7,25 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Baş redaktor:
Zaur Əhməd

Turanbank” ASC Binaqədi filiali.
H/h: AZ70TURA40050054644700110944
M/H: AZ26NABZ0135010000000027944
Kodu: 504692

Şəhadətnamə № 3150
Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"
Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, sahifələnmiş və
“Futbol+” servis mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2000

**Ersin Tatar
Ceyhun Bayramov
və Hikmət
Hacıyevlə görüşüb**

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

“Unikal” xəbər verir ki, E.Tatar bu barədə “X” sosial media hesabında paylaşım edib.

Görüş Şuşada baş tutub.

Qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir - Prezident

Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktəb, uşaq bağçası, körpələr evi, tibb məntəqələri planlaşdırırıq. Bunlarsız normal həyat ola bilməz.

“Unikal” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti

İlham Əliyev Ağdam rayonunun Xıdırılı kəndinin 1-ci mərhələsinin açılışında sakinlərlə görüşündə deyib.

Dövlətimizin başçısı bildirib: “Əlbəttə, bizim uğurla reallaşdırdığımız “Böyük Qayıdış” Programını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsu-



silə dəyərlidir. Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir”.

Xankəndi-Şuşa kanat yolu bu ərazidə olacaq - Prezident nəzar yetirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb.

“Unikal” xəbər verir ki, dövlətimizin başçısına kanat yolunun texniki göstəriciləri barədə məlumat verildi.

Bildirildi ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min



metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü

844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.

Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasında mühüm rol oynayacaq.

Baş nazir qərar imzaladı

Nazirlər Kabineti ölkə Prezidentinin “Validəymlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə 29 noyabr 2024-cü il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”20 dekabr 2024-cü il tarixli fərmanının ic-

rası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.

“Unikal” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bundan sonra Azərbaycanda ailənin orta gəliri hesablanarkən onun gəlirindən paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıq əvəzinə verilən pul kompensasiyası çıxılmayacaq.



27 il hakimlikdən sonra Konstitusiyaya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir

Xəbər verdiyimiz kimi, Konstitusiyaya Məhkəməsinə 4 yeni hakim təyin olunacaq. Onlardan biri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Otari Qvaladzedir.



“Unikal”ın əldə etdiyi məlumata görə, Otari Qvaladze bir müddət əvvəl Konstitusiyaya Məhkəməsinin təqaüdə göndərilən sabiq hakimi Rafael Qvaladzenin oğludur. Qeyd edək ki, Rafael Qvaladze 1998-2025-ci illərdə Konstitusiyaya Məhkəməsinin hakimi olub.

Murad İbrahimli


"Sputnik Azərbaycan"ın əməkdaşları sərbəst buraxıldı

“Sputnik Azərbaycan”ın Azərbaycan vətəndaşı olan 5 əməkdaşı zəminə buraxılıb.

“Unikal” xəbər verir ki, bu barədə “Sputnik Near Abroad” məlumat yayıb.

Bununla belə, Rusiya vətəndaşlığı olan iki əməkdaş - “Sputnik Azərbaycan” bölməsinin icraçı direktoru İqor

Kartavix və baş redaktor Yevgeni Belousov həbsdə qalıblar. Onlar iyulun 1-də həbs ediliblər. Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən jurnalistlərə qarşı dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş əmlakın ləqəlləşdirilməsi maddələri ilə cinayət işi açılıb.





avtovağzal isə 1000-1200 nəfər sərnəşinə xidmət edəcək.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam-Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər bu regiona dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı-Yevlax-Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Zəfər parkında görülen tikinti işləri ilə tanış olub.

Prezident Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoydu, Əhməd bəyli-Füzuli-Şuşa yolunun açılışını etdi

Iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhməd bəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.

"Unikal" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülmüş işlər barədə məlumat verdi. Mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaltacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. Viadukların bəzilərinin tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhməd bəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşa-nı birləşdirir.

Qeyd edək ki, bu yol dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən inşa olunub. Layihənin icrası daxili yol şəbəkəsinin şaxələndirilməsi, bölgə ilə respublikanın digər rayonlarının nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətli-dir. Bundan başqa, bu yol beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçən hissəsinin də tərkibinə aid olmaqla çox mühüm rol oynayır. Yeni yol, eyni zamanda, bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa da böyük töhfə verəcək.

Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad



Nəbiyev və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına görülmək işləri və "Ağdam-Xankəndi dəmir yolu" layihəsi barədə məlumat verdilər.

Bildirildi ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam-Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti boyunca 3 stansiyanın - Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025-2026-cı illəri əhatə edəcək.

Diqqətə çatdırılıb ki, artıq Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksin binası gözləmə zalı, bilekassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər,

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülen işlər barədə məlumat verdi.

Qeyd edək ki, təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun hündürüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır. Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək. Abidənin üst hissəsinə - baxış meydançasına yaşlı insanların, uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq parkda geniş yaşıllıq zolaqlarının salınması planlaşdırılır. Parkın ərazisində mövcud olan ağaclar qorunmaqla əlavə 300-dən çox ağac və 9 mindən çox müxtəlif növ dekorativ kollar əkilib.



İlham Əliyev Xankəndidə qəbul keçirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Məredov qəbul edib.

"Unikal" xəbər verir ki, Rəşid Məredov Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmən xalqının Milli Liderinə, Türkmənistan Prezidentinə və qardaş türkmən xalqına çatdırmağı xahiş etdi.

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Qarabağda aparılan bərpa və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək, bu bölgənin təbiətinin gözəlliyinə valeh olduğunu bildirdi.

Görüşdə azərbaycanlılarla türkmənlərin ortaq etnik kökləri, tarix və mədəniyyət bağlamlarına malik iki qardaş xalq olduğu bir daha vurğulandı. Ölkələrimiz arasında energetika, nəqliyyat, mədəniyyət, humanitar, elm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. Xüsusilə Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin, Türkmənistanda isə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi qeyd olundu.

Xankəndi Kongres Mərkəzinin açılışı oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Kongres Mərkəzinin açılışında iştirak edib.

"Unikal" xəbər verir ki, müasir texniki avadanlıqlarla təchiz olunmuş Kongres Mərkəzi 6500 kvadratmetr sahəni əhatə edir. Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılıb. Özündə müasirliklə milli memarlıq ənənələrini birləşdirən Mərkəzin binasında müxtəlif konqreslər, konfranslar, seminarlar, işgüzar görüşlər, ölkə və beynəlxalq əhəmiyyətli digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. Kongres Mərkəzinin fəaliyyətinin ilkin mərhələsində 12 nəfər daimi iş yeri ilə təmin olunub. Onlardan 8-i Xankəndi, Xocalı, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir. Yüksək funksionallığı və müasirliyi ilə diqqət çəkən Kongres Mərkəzi işğaldan azad olunmuş ərazilərimizin sosial-iqtisadi potensialının inkişafına xidmət edən mühüm layihələrdən biridir.


Bu Mərkəzin yaradılması bəri daha sübut edir ki, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir.

Onlar Konstitusiyaya Məhkəməsinin hakimi təyin olunacaq

Konstitusiyaya Məhkəməsinə 4 yeni hakim təyin olunacaq.

"Unikal" xəbər verir ki, Milli Məclisin növbədənənar sessiyasının sabah keçiriləcək iclasında Konstitusiyaya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiyaya Məhkəməsinin hakimləri təyin olunacaq.



Səhiyyə naziri Teymur Musayev məhkəməyə verildi

Bir neçə ay əvvəl liposaksiya-piysovurma əməliyyatı etdikdən sonra dünyasını dəyişən Səbirə Vəliyevanın anası Sara Məmməd qızı Qurbanova məhkəməyə müraciət edib.

"Unikal" xəbər verir ki, Sara Qurbanova səhiyyə naziri Teymur Musayevin xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib. Buna səbəb nazirin Milli Məclisdəki çıxışı olub.

Teymur Musayev Milli Məclisdə deputat Səyyad Arana cavab verərkən demişdi ki, həmin şəxs Sara Qurbanovanın qızını mətbəxdə əməliyyat edib.

Nazir əməliyyatı edən Ülviyyə İlyasovanın (Qurbanovanın) həkim olmadığını, buna görə də Səhiyyə Nazirliyinin heç bir məsuliyyət daşımadığını bildirmişdi.

Lakin Səbirə Vəliyevanın ölümü ilə bağlı açılan cinayət işinin araşdırması zamanı səhiyyə nazirinin "əməliyyat evin mətbəxində olub" fikirləri yalan çıxıb.

Belə ki, cinayət işi materiallarında da qeyd edilir ki, əməliyyat "AzE Estetik Mərkəz" MMC-də baş tutub. Həmin klinika lisenziyasız fəaliyyət göstərdiyi üçün Baş Prokurorluq tərəfindən aparılan yoxlama zamanı da cərimələnib. Məhkəmə hökmündə də əməliyyatın klinikada baş tutduğu göstərilir.

Sara Qurbanova nazirin Milli Məclisdəki çıxışını böhtan və təhqir kimi qiymətləndirib.

393 abituriyentin yazı işinə düzəliş edildi

25 may və 1 iyun 2025-ci il tarixlərində keçirilmiş II, III və I, IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 1959 abituriyent 3298 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün müraciət edib.

"Unikal" xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

Edilən bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə abituriyentlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib. Qeyd edək ki, müraciətlərin 18-i boş yazı işindən (bu işlərdə abituriyentlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 28-i isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, elektron apellyasiya ərizələrinə (<https://apellyasiya.dim.gov.az/>) daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərsiniz. Apellyasiya prosesinin başa çatması ilə bağlı abituriyentlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə "sms" məlumat da göndərilir.

Apellyasiya Komissiyası tərəfindən 393 abituriyentin 420 (bütün yazı işlərinin 0,05%-i) yazı işi ilə bağlı düzəliş edilib. Bu düzəlişlərdən 34-ü yerdəyişmə halları ilə (cavab vərəqində bir tapşırıqda aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən xətalara bağlıdır. 6 yazı işinə verilən bal isə ekspertlərin rəyi ilə endirilib.

Müvafiq düzəlişlər 4 iyul 2025-ci il tarixində gün ərzində abituriyentlərin imtahan nəticələri səhifəsində yekun ballarında öz əksini tapacaq.

Xatırladaq ki, 25 may 1 iyun tarixlərində keçirilmiş imtahanlarda ümumilikdə 91939 abituriyent iştirak edib və bu abituriyentlər 827451 yazı işi yerinə yetiriblər.

Milli Məclisin deputatı Azər Badamov "Unikal"a müsahibə verib. O, Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşilikdən, onlara qarşı təzyiqlərin davam etməsindən, bu addımların Cənubi Qafqaz regionuna təsirlərindən və hazırkı gərginliyin hər iki ölkənin iqtisadiyyatına necə təsir göstərəcəyindən danışib.

- Azər müəllim, Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşilik nəticəsində iki nəfərin ölməsi və çox sayda soydaşımızın ağır xəsarət alması hər kəsin hiddətinə səbəb oldu. Rusiya tərəfinin bu cür addımlarını necə qiymətləndirirsiniz?

-Qarabağın azad olunması, sülhməramlıların vaxtından əvvəl regiondan çıxarılması, Türkiyə ilə qardaş münasibətləri, Türkdilli Dövlətlər Təşkilatı ilə qarşısızalmaz münasibətlər regional aktorları, xüsusilə də imperialist təfəkkürə malik dövlətləri qıcıqlandır-

haqlı olaraq bütün Azərbaycan xalqının heysiyyətinə toxundu. Bu addımın davamı olaraq Rusiya daha sərt açıqlamalara, addımlara getdi. Bu məqamda onu vurğulayım ki, bütün dünyada hökm sürən Rusiya əleyhinə siyasətə, aparılan kampaniyalara baxmayaraq Azərbaycan bu yanaşmadan tamamilə kənarda dayandı. İmzalan "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" bu orta xəttin, meyarın tutulmasında əsas istinad nöqtəmiz oldu. Biz həm də eyni regionda yerləşən dövlətlər kimi, eyni coğrafiyanı, tarixi bölüşən xalq olaraq da Rusiya ilə münasibətlərin korlanması xəttini əsas tutduq. Təəssüflər olsun ki, imperialist təfəkkürə malik dövlət bu yanaşmanı görünür, öz təbircə, fərqli interpretasiya etdi ki, bu cür amansız rəftarın şahidi olduq.

-Hazırda Rusiyada azərbaycanlılara qarşı təzyiqlərin davam etdiyini görürük. Bu məsələ genişlənsə, nələrin şahidi ola bilərik?

-Azərbaycan hər bir dövlətin milli maraqlarına hörmətlə yanaşır. Bu ba-

baxımdan konstruktiv addımlara, diplomatiyaya üstünlük verilməlidir. Azərbaycanla hadisələrin mövcud inkişaf tendensiyasında Ermənistandan da Rusiya əleyhinə səsləndirilən fikirlərin şahidi olduq. Bu baxımdan Cənubi Qafqazda hər hansı destruktiv addım heç bir tərəfə lazım deyil. Azərbaycan Rusiyadan ərazi və əhali baxımından kiçik olsa da sübut olunur ki, hər şey bu meyar və ölçü ilə müəyyənləşmir. Cənab Prezident İlham Əliyev çox düzgün bir yol təqdim edir. Bu yol Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin daha da genişləndirilməsi, yükdaşımanın həcmünün artırılmasıdır. Həm də məsələ odur ki, heç bir tərəf Azərbaycanla təhdid dili ilə danışa bilməz. Biz qonşu, dost, müttəfiq ola bilərik, lakin heç bir aktorun diktəsi ilə deyil, milli maraqlarımız üzərindən siyasət yürüdüürük. Regiona sabitlik və sabitlik gətirəcək yeganə amil iqtisadi çevrənin genişləndirilməsi, bu çevrənin hərəkətinə, onun fəaliyyət arealına imkanların yaradıl-

“Rusiya Azərbaycanı qıcıqlandırmaqda davam edir”

Azər Badamov: “Ukrayna-Rusiya cəbhəsində arzu edilən nəticə əldə olunmadığından Rusiya sanki hiddətini qeyri-rus xalqlardan çıxır”

mağa başladı. Bu xüsusda sadəcə Rusiyadan deyil, İrandan da təhdidlərin, təzyiqlərin şahidi olduq. Səfirliyimizə edilən hücum da daxil olmaqla İran rəsmiləri, ictimai xadimləri tərəfindən media resurslarında Azərbaycanın hədəf olaraq seçildiyini gördük. Eyni dəst-xətt Rusiya mediasında da cərəyan edirdi. Hakimiyyətə yaxın media resurslarında xalqımızı təhdid edən, alçaldan ifadələr səsləndirilir, buna cavab verdiyimiz zaman isə layiq olmadığımız, diplomatik etiketə uyğun olmayan rəftarla üz-üzə qalırdıq. Bu məsələdə xalqımızın səbr kasasını daşıran hadisə təyyarə qəzası oldu ki, bu günə qədər də bu məsələ ilə bağlı Rusiyanın əməli, konkret addım atmadığının şahidiyik. Xalqımız haqlı olaraq bu qanlı əməldə əli olan günahkarların cəzalandırılmasını, kompensasiyanın verilməsini tələb edir. Biz bu gözləntilərin içində olarkən Rusiya əksinə olaraq Azərbaycanı qıcıqlandırmaqda davam edir. Ukrayna-Rusiya cəbhəsində arzu edilən nəticə əldə olunmadığından Rusiya sanki hiddətini qeyri-rus xalqlardan çıxır. Cəbhədə yaranan boşluğu doldurmaq üçün miqrantların zorla, məcburi şəkildə döyüş bölgəsinə göndərilməsinə çalışılır. Etiraz etdikdə onlar doğmaları ilə sınağa çəkilir, şantaj edilir, cəhbəyə yollandıqda isə heç bir kompensasiya ödənilmir. Bu yanaşmanın Mərkəzi Asiya xalqlarına, azərbaycanlılara, bütövlükdə qeyri-rus xalqlarına tətbiq olunduğunun şahidiyik, bu da son dərəcə diskriminativ, şovinist, islamofob yanaşmadır.

Tarixin səhifələrini vərəqləsək hətta deyə bilərik ki, Stalin dövründə belə bu cür təzyiq və təqiblərin şahidi olmamışıq. Bunun üçün ayrıca düşərgələr olmasa da indi sanki Rusiyanın hər bir qarışı qeyri-rus xalqları üçün düşərgə olub. Yekaterinburq da bu hərəkətlərlə məhdudlaşmayan ərazilərdən sadəcə biridir. Azərbaycanlıların çox absurd səbəblə amansızcasına qətlə yetirilməsi



xımdan da öz milli maraqlarına hörmətlə yanaşılmasını gözləyir. Cənubi Qafqaz artıq dəyişib. Bu dəyişkənliyin müəllifi Azərbaycandır. Məsələ həm də ondan ibarətdir ki, regionda böyük dövlətlərin hegemonluğunu artıq heç bir dövlət qəbul etmir. Dövlətlər siyasi məsələlərdə söz sahibi olmaq istəyirlər. Azərbaycana gəldikdə isə görürük ki, dövlətimiz baş verən proseslərdə müşahidəçi kimi davranmır, baş verən hadisələrə reaksiya vermir, dövlət başçımızın rəhbərliyi altında hökm sürən xalq-ıqtidar birliyi sayəsində proaktiv diplomatiya ortaya qoyuruq. Azərbaycan əməkdaşlıqları da, münasibətləri də özü müəyyənləşdirir.

Rusiyanın siyasətinə tamamilə əks mövqedə dayanan aktorların sayının artdığı bir zamanda Azərbaycanla münasibətlərin korlanması ona heç bir şey qazandırmayacaq. Odur ki, məsələnin genişləndirilməsinə gedilməməlidir. Cənubi Qafqazda yerləşən dövlətlərlə də münasibətlərin pozulması onun rəqiblərinin bölgəyə nüfuz etmə meyillərini genişləndirəcək. Bu

masıdır.

-Diqqət etsək görərik ki, Rusiya hər üç Cənubi Qafqaz dövləti ilə ciddi geopolitik ziddiyyətlər yaşayır. Bu baxımdan, Rusiyanın hazırkı addımları regiona necə təsir göstərəcək?

-Ukrayna-Rusiya müharibəsi beynəlxalq münasibətlər sistemində əsaslı baxış keçirməyi şərtləndirdi. Bir çox regionlar kimi Cənubi Qafqaz da bu konfliktədən kənarda qala bilmir. Lakin bu məqamda bir amili vurğulamaq yerinə düşər ki, Cənubi Qafqazın aparıcı ölkəsi kimi çıxış edən və gündəgünə mövqeyi güclənən Azərbaycan cəhd edilən bütün potensial ssenarilərdə öz yanaşmasını, qətiyyətini və siyasi iradəsini ortaya qoyur. Məhz bu yanaşmanın nəticəsidir ki, Cənubi Qafqazın ikinci cəbhə edilməsi istiqamətində atılan addımların qarşısı əzmkarlıqla alınır. Hətta Ermənistan da daxil olmaqla regional aktorlar bunu aydın şəkildə görür.

-Məlum olduğu kimi, Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Bu gərginlik hər iki ölkənin iqtisadiyyatına necə təsir edəcək?

-Gərginliyin olması dövlətlərarası münasibətlərə təsir edir, cəmiyyətlərin narahatlığına səbəb olur. Sözsüz ki, gərginlik iqtisadi münasibətlərin inkişafına da öz mənfi təsirini göstərə bilər. Belə ki, keçən il Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4.7 milyard dollar olub. Bu ilin beş ayında isə ticarət dövriyyəsi ixrac üzrə 455 milyon dollar, idxalımız isə 1.7 milyard dollar təşkil edir. Bu statistik rəqəm onu göstərir ki, Rusiyaya Azərbaycanla iqtisadi münasibətlər bizdən üç dəfədən çox lazımdır. Qərblə müharibə aparan və sanksiyalara məruz qalan Rusiya üçün Azərbaycanla iqtisadi əməkdaşlığın davam etdirilməsi daha vacibdir.

Anar Kəlbiyev

Son illər müxtəlif beynəlxalq və global tədbirlərin keçirildiyi Azərbaycan növbəti zirvə görüşünə ev sahibliyi edir. Belə ki, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO/İƏT) üzv ölkələrin liderləri Azərbaycandır. Xankəndidə baş tutacaq 17-ci sammitlə yanaşı, Ağdamda Gənclər, Şuşada Biznes və Laçında Qadınlar forumları keçirilir.

Təbii ki, Zirvə görüşünün işğaldan azad olunan torpaqlarda keçirilməsi Azərbaycanın növbəti diplomatik uğurlarından biridir. Bir məqama diqqət etsək, bu görüş Rusiya ilə yaşanan hadisələr fonunda baş verir. Ona görə də bunu Azərbaycana göstərilmiş həmrəylik aktı kimi də nəzərdən keçirə bilərik. Bəlkə bu, Azərbaycanın tək olmaması məsələsini də bir

deyil, digər ölkələrin vətəndaşları, xüsusən də İslam ölkələri zərər çəkirlər. Əminəm ki, bu tədbirdə (İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında - red.) buna aid hansısa bəyanatlar səslənəcək”.

Tofiq Zülfüqarov Tramp administrasiyasının Zəngəzur dəhlizinin Azərbaycana verilməsinə görə Ermənistanı təzyiqlərlə bağlı yayılan məlumatları belə şərh edib: “Hesab edirəm ki, belə fikirlər düşünülməmiş mülahizələrdir. Əslində isə bu məlumatların mənbəyi ermənilər və ermənipərəst dairələrdir. Çünki onlar çalışırlar ki, onlara aid olmayan mövzularda öz xeyirlərinə olan hansısa tezisləri təbliğ etsinlər. Məsələn, mətbuatda gördüm ki, az qalsın Rusiya-Azərbaycan gərginliyi məhz Paşinyanın Türkiyəyə getməsindən sonra baş verib.

Millət vəkili Vüqar Bayramov isə bildirib ki, Xankəndidə İƏT-nin sammitinin təşkil edilməsi regiondakı yeni düzən fonunda Azərbaycanın geosiyasi gücünü bir daha təsdiq edir: “570 milyon əhalisi ilə 2 trilyon 610 milyard dollarlıq nominal və 8 trilyon 830 milyard dollarlıq real ümumi daxili məhsula sahib olan İƏT artıq regional deyil, global güc mərkəzlərindən hesab olunur. Son 10 ildə təşkilata üzv ölkələrdə iqtisadi artım 4.0 faizə yaxın olub. 2023-cü ildə isə təşkilat üzv dövlətlərinin iqtisadiyyatı orta hesabla 3.7 faiz böyüyüb ki, bu da 2.8 faizlik global artımdan daha yüksəkdir. Xankəndidə İƏT-nin sammitinin təşkil edilməsi regiondakı yeni düzən fonunda ölkəmizin geosiyasi gücünü bir daha təsdiq edir. Azərbaycan İqtisadi

Dünyanın gözü Xankəndidə: Azərbaycandan həmrəylik və güc mesajı



daha ortaya qoyur.

Bu barədə fikirlərini “Unikal”la bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, budəfəki zirvə görüşü Azərbaycanın siyasi baxımdan ən vacib yerlərindən birində - Xankəndi şəhərində baş tutması önəmlidir. Onun fikrincə, bu onu göstərir ki, Xankəndi artıq Azərbaycanın siyasi mərkəzlərindən biri kimi tək ölkədə yox, həmçinin digər yerlərdə də tanınır. Bu, çox vacib bir faktordur.

Eks-nazirin sözlərinə görə, Azərbaycan İƏT-də fəaldır: “Birincisi, onu demək lazımdır ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çox fəal bir təşkilatdır. İƏT-nin baş katibliyi Tehrandə yerləşir. Buna görə bir çox ölkələr təşkilata üzvdür. Azərbaycan da bu təşkilatda fəaldır. Bu, maraqlı bir formatdır və bundan istifadə etmək həmişə bizim üçün maraqlıdır. Rusiyanın indiki siyasətində təəssüflər olsun ki, ksenofobiya halları gündəmə çevrilib. Bundan ən çox zərər çəkən təkəcə Azərbaycan vətəndaşları

Paşinyan gedib nə edib ki? Guya ki, sülh sazişi bağlansa, Rusiya regiondan gedəcək. Birincisi, bunun əlaqəsi yoxdur. Eşidirik ki, Paşinyan Rusiyadan küsdü və s. Amma Rusiyanın hərbi bazası və sərhədçilərin hamısı yerindədir. Hətta Paşinyan dəfələrlə bəyan edib ki, bu məsələdə öhdəlikləri yerinə yetirməyə hazırdır. Ermənilər onsuz da bu sazişi imzalamağa hazırdırlar. Azərbaycan deyir ki, şərti var. Ermənilər də bu şərti ört-basdır etmək üçün belə bir cəfəng fikirləri yayırlar ki, az qala onlardan ötrü dünya dağılacaq. Bəzi şərhçilər də bu təxribatlara inanırlar. Əminəm ki, onlar sadəcə olaraq vəziyyəti yaxşı başa düşmürlər. İkincisi, Ermənistan daim Rusiyanın siyasətini lazımi şəkildə həyata keçirir. Üzdə olan söz-söhbətlər də maskalanma kimi istifadə edilir. Görün, onu çağıran kimi parada gedir, heç səsi də çıxmayıb. Bu, ermənilərin oyunlarıdır, biz gerek fikir verməyək”.

Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığı daha da dərinləşdirir. İƏT-də Azərbaycanın strateji əməkdaşlıq etdiyi ölkələr var. Həmin ölkələrlə əməkdaşlığın daha da dərinləşməsi Azərbaycanın xarici siyasətində prioritet məsələdir. Bu baxımdan Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti bir yandan təşkilata üzv dövlətlər arasında əlaqələrin dərinləşməsinə, iqtisadi əlaqələrin, eləcə də strateji əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət edəcək. Bu, bütövlükdə təşkilata üzv ölkələr arasında əməkdaşlığın güclənməsi üçün imkandır. Bu kontekstdən Azərbaycan beynəlxalq tədbirlərə mütəmadi olaraq ev sahibliyi edir. İƏT sammitinin Azərbaycanda keçirilməsi bütövlükdə təşkilatın işinə töhfə verməklə yanaşı, ölkələr arasında münasibətlərin dərinləşməsinə xidmət edir”.

Ağarza Elçinoğlu

Azərbaycanın gizli milyonçuları...

Ölkəmizdə milyonlarla manatlıq villalar, avtomobil kolleksiyaları, şirkətlər var, amma... - Böyük müəmma!

İsveçrənin UBS bankı 2025-ci il üzrə “Global sərvət dinamikası” adlı illik hesabatını açıqlayıb.

Hesabatda dünyanın müxtəlif bölgələrində yaşayan dollar milyонерlərinin sayı, onların sərvət bölgüsü və iqtisadi tendensiyalar əks olunub. Məlumata görə, hazırda dünyada təxminən 60 milyon nəfər milyонер var və bu şəxslər ümumilikdə 226,47 trilyon dollarlıq sərvətə sahibdir. Bu isə dünyada olan bütün şəxsi sərvətin təxminən yarısı deməkdir (“Yeni avaz”).

Milyonerlərin böyük əksəriyyəti - on nəfərdən dördü Şimali Amerikada yaşayır. Bu göstərici hər hansı digər bölgədən xeyli yüksəkdir. Növbəti yerdə qərarlaşan Qərbi Avropada dünya milyонерlərinin təxminən dördə biri yaşayır. Çin və Cənub-Şərqi Asiya hər on milyонерdən birinə ev sahibliyi edir. Okeaniya, Latin Amerikası, Şərqi Avropa və Yaxın Şərq regionlarının hər birində isə dünya milyонерlərinin təxminən 1,5%-i yaşayır.

Ən çox milyoneri olan ölkə ABŞ-dir. Hazırda ABŞ-də 23 milyon 831 min nəfər milyонер var. Bu, dünya üzrə ümumi milyонерlərin 39,7%-ə bərabərdir. ABŞ bu göstərici ilə ikinci yerdə olan Çini dörd dəfə qabaqlayır.

Ən çox milyonerin yaşadığı 25 ölkə aşağıdakı kimidir:

ABŞ - 23 831 000 nəfər;
Çin - 6 327 000 nəfər;
Fransa - 2 897 000 nəfər;
Yaponiya - 2 732 000 nəfər;
Almaniya - 2 675 000 nəfər;
Böyük Britaniya - 2 624 000 nəfər;
Kanada - 2 098 000 nəfər;
Avstraliya - 1 904 000 nəfər;
İtaliya - 1 344 000 nəfər;
Cənubi Koreya - 1 301 000 nəfər;
Hollandiya - 1 267 000 nəfər;
İspaniya - 1 202 000 nəfər;
İsveçrə - 1 119 000 nəfər;
Hindistan - 917 000 nəfər;
Tayvan - 759 000 nəfər;
Honq Konq - 647 000 nəfər;
Belçika - 549 000 nəfər;
İsveç - 490 000 nəfər;
Braziliya - 433 000 nəfər;
Rusiya - 426 000 nəfər;
Meksika - 399 000 nəfər;
Danimarka - 376 000 nəfər;
Norveç - 348 000 nəfər;
Səudiyyə Ərəbistanı - 339 000 nəfər;
Sinqapur - 331 000 nəfər.

Hesabatda yalnız milyonerlər deyil, həm də 100 min dollardan 1 milyon dollara qədər sərvəti olan “orta sərvətli” insanların da sayı açıqlanıb. Belə şəxslərin sayı 177 milyondur və onlar global sərvətin 40%-inə sahibdirlər. Bu qrupa daxil olan şəxslərin ən çox yaşadığı ölkə Çin, daha sonra isə Qərbi Avropa və Şimali Amerikadır. Cənub-Şərqi Asiyada bu qrupa daxil olanların sayı 98 milyondan çoxdur.

Qeyd edək ki, bənzər hesabatlar ilboyu bir çox başqa banklar, maliyyə təşkilatları, araşdırma qurumları və media orqanları tərəfindən yayılır. Lakin indiyədək belə hesabatların, siyahıların heç birində Azərbaycan vətəndaşlarının adlarına rast gəlməmişik. Halbuki ölkəmizdə bəzi eks və indiki məmurlar da daxil olmaqla bir çox oliqarxın varlığına cəmiyyətdə kimsə şübhə eləmir, onların varidatlarının hətta bir çox ölkələrdəki ünlü iş adamlarının sərvəti ilə “yarışmaq” iqtidarında olması da mümkündür. Bu gizli milyonçuların varlığını Bakı və ölkənin turistik bölgələrindəki dəbdəbəli malikanələr, bəzi keçmiş və hazırda post sahibi olan vəzifəli şəxslərin övladlarının fantastik qiymətə malik, lüks avtomobil kolleksiyaları, ölkə və onun hüddullarından kənardakı şirkətləri, dünyanın ən bahalı şəhərlərində dəyəri ağılasığmaz məbləğlərlə ölçülən daşınmaz əmlakları da təsdiqləyir.


Bir nümunəni qeyd edək: ötən il Bakıda ən bahalı evin qiymətinin 48 milyon manat civarında olduğu açıqlanmışdı. Dənizkənarında yerləşən həmin evin bütöv torpaq sahəsi olmaqla yanaşı, içərisində kinoteatra qədər mövcud imiş. Bundan başqa, 15-24 milyon manat arasında satılan kifayət qədər mülk barədə elanları da görmək mümkündür. Belədən sual yaranır: bir halda ki, ölkəmizdə rəsmi milyonçu yoxdur, həmin mülkləri kimlər tikir, kimlər alır, özü də hansı pulla?!

Yaxud, ölkənin hətta bir sıra icra başçılarının övladlarının belə son model avtomobillərdən ibarət maşın kolleksiyaları barədə mütəmadi xəbərlər oxuyuruq. Həmin kolleksiyaların ümumi dəyəri ən azı 3-5 milyon manat təşkil edir. Elə isə soruşmamaq olmur: təkəcə milyonluq “inomar-ka” avtomobillərə bu qədər pul xərcləyən oliqarx balaları varsa, niyə Azərbaycanda birçə nəfər də rəsmi milyonçu yoxdur?!

Uzun sözün qıssası, bəlkə də, yuxarıdakı hesabatda adları çəkilən ölkələrin milyonçuları qədər rəsmi milyonçumuz olmaya bilər, lakin real-ıqda Azərbaycan milyonçu sarıdan heç də kasad deyil. Birçə qalır onların daha çox qanunsuz yollarla yığıdqları varidatın leqallaşdırılması... Unutmayaq ki, bundan həm dövlətin xəzinəsi, həm də xalq qazanardı.

Və onu da unutmayaq ki, 2005-ci ildən məmurların gəlir və əmlakının deklarasiyasını məcburi edən qanun qüvvədədir, sadəcə, oliqarxlarımız bu qanuni tələbə tabe olmaq istəmirlər...

Sənən Mirzə





Ali Məhkəmə Vüqar Səfərliyə "yox" dedi

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və digər vəzifəli şəxslərlə bağlı proses keçirilib.

"Unikal" xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Vüqar Səfərlinin müsadirə olunmuş əmlakları ilə bağlı verilmiş kassasiya şikayəti təmin edilməyib, apellyasiya məhkəməsinin qərarı qüvvədə qalıb.

Təqsirləndirilən Telman Təhərov barəsində verilmiş şikayət isə ləğv edilərək geri göndərilib.

Təbiətə 63 min manatlıq ziyan vurulub

Ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir.

"Unikal" Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri əsasında 5 rayonda qanunsuz ağacəkmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalar zamanı Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 May küçəsində, Qusar rayonu Mucuq kəndinin şimal hissəsindəki yaşıllıq ərazidə, Tovuz rayonu Qovlar şəhəri M.Ə.Sabir küçəsi 45 ünvanında, Şəmkir rayonu Keçili kəndində və Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində meşə fonduna daxil olmayan 233 ədəd ağacın qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 63 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 260.2-ci (yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.

Hökumə Əliyevanın bibisi oğlu faciəvi şəkildə öldü

Ordubad rayonunda Ələhi kənd orta məktəbinin direktoru 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözal oğlu yük avtomobilinin altında qalaraq həyatını itirib.

"Unikal"ın əldə etdiyi məlumata görə, A.Yusibov AZAL-ın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarəsinin mərhum bələdçisi, Milli Qəhrəman Hökumə Əliyevanın bibisi oğludur.

Qeyd edək ki, hadisə Ordubad rayonu Nürgüt kəndində baş verib. A.Yusibov Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Murad İbrahimli

Yola salmaq üzrə olduğumuz həftə yerli medianın yaydığı məlumata görə, Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova adına olan "Kəbirə-Tibb Mərkəzi"ni satıb.

Belə ki, 2007-ci ildən fəaliyyət göstərən "Kəbirə-Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Referans" Klinikalar Şəbəkəsi tərəfindən bir neçə milyon manata satın alınıb. Klinikada artıq Mərdəkan Referans Hospital adı ilə fəaliyyətə başlayıb.

Qeyd edək ki, 04.04.2007-ci il tarixində yaradılan və qanuni təmsilçisi Abazəliyev Qüdrət Nurəddin oğlu olan "Kəbirə-Tibb Mərkəzi" 01.30.2025-ci ildə adını dəyişərək "Referans Medi-Art Hospital" MMC olub. Klinikanın nizamnamə kapitalı 10 manatdan 20 manata qaldırılıb. Sözügedən klinikanın qanuni təmsilçisi Kərimov Vəlif Qaraxan oğlu seçilib ("Qaynarinfo").

Xatırladaq ki, uzun illərdir fəaliyyət göstərən "Kəbirə-Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində

Şübhəsiz ki, bəhs olunan məbləğ MMC üçün elə də böyük məbləğ deyildi. Lakin məlum protokolun tərtib edilməsi K.Məmmədova üçün işlərin heç də qaydasında getmədiyi kimi qiymətləndirilir.

Əslində bu prosesin hələ 2020-ci ildə başladığına dair iddialar var. Həmin vaxt Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər sırasında "Binə" Ticarət Mərkəzinin də adı çəkilmiş, hətta onun rəhbərinin istintaqa cəlb edildiyi vurğulanmışdı. "Binə", eləcə də "Sədərək" ticarət mərkəzlərində milyardlarla vəsait dövr edir. illərdir ki, dövlət qurumları bu 2 ticarət mərkəzində real döviyyənin müəyyən olunması üçün addımlar atırlar. 2019-cu ildə bu istiqamətdə görülən tədbirlər nəticəsində bəzi müsbət dəyişikliklər qeydə alınıb. Bilinib ki, illərlə ticarət mərkəzlərindən toplanan milyardlardan büdcəyə vergi şəkildə qəpik-quruş verilib, qalan pullar isə kimlərsə cibinə axıb" deyə yayılan məlumatlarda vurğulanmışdı. Sitat:

Kəbirə Məmmədovadan müəmmalı gediş

“Binə” Ticarət Mərkəzinin sahibi özünün məşhur klinikasını niyə satıb? - Sensasion təfərrüatlar!



KİV-də kifayət qədər neqativ məlumatlar dərc edilib.

Lakin hazırda diqqəti çəkən məqam K.Məmmədovanın özünə məxsus məşhur klinikanı niyə satmaq məcburiyyətində qalmasıdır. Bununla bağlı ilginclik iddialar dolaşır. Məsələ ondadır ki, son aylarda adı çəkilən iş adamı ilə bağlı qalmaqallı xəbərlər çoxalıb. Son olaraq bir neçə ay öncə "Binə" Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə "Arazavia" MMC olan şirkət barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunduğu barədə məlumat yayılmışdı. Həmin məlumatda deyilirdi ki, protokol inzibati Xətalər Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürüldü.

Inzibati Xətalər Məcəlləsinin sözügedən maddəsinə əsasən, "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

"Məsələ burasındadır ki, "Binə" və "Sədərək" ticarət mərkəzlərində çalışan sahibkarlar on illərlə vergini ümumiləşmiş şəkildə bazar rəhbərliyinə ödəyiblər. 1 ay olsun belə, bu məsələ ilə bağlı sahibkarlara heç bir güzəşt tətbiq olunmayıb. Əksinə, get-gedə vergi tarifləri artırılıb, mağazanın kvadratmetrinə, sahibkarların ticarət döviyyəsinə baxıb bazar müdiriyyəti tərəfindən vergi müəyyənləşdirilib. Hətta bazarın işlək cərgələrinə uyğun vergi tətbiq olunub. Tutaq ki, bazarın 5-ci və 6-cı cərgəsi ilə 7-8-ci cərgələrinin vergisi eyni olmur. Bütün bu qaydalar Azərbaycan Vergi Məcəlləsində nəzərdə tutulmuş prinsiplər əsasında yox, "Binə" Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın müəyyənləşdirdiyi "vergi qaydaları" əsasında aparılıb. Birmənalı şəkildə sahibkarlara heç bir güzəşt olunmayıb... Sahibkarlardan vergi şəkildə toplanılan ümumi məbləğin dövlət büdcəsinə çatdırılıb-çatdırılmaması illərlə sual altında olub".

K.Məmmədovanın istintaqa cəlb edildiyinə dair yayılan xəbərlərdən hardasa 3 il sonra isə onun "Binə" Ticarət Mərkəzinin ərazisində açdığı qanunsuz avtovağzal aşkarlanmışdı. Bu barədə

məlumatda deyilirdi ki, müxtəlif rayonlardan gəlmiş sənişin avtobusları mərkəzin ərazisinə daxil olmaqla, oradan yenidən sənişinləri toplayaraq müxtəlif ünvanlara çatdırmaqla qanunsuz sənişin daşıma fəaliyyəti ilə məşğul olurlar. Bir sıra nəqliyyat vasitələrinə Şirvan şəhər avtovağzalından verilmiş arayışda da təyinat nöqtəsinin "Binə" Ticarət Mərkəzi olması qeyd olunub. Bütün bu işlər isə "Binə" Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə "Arazaviya" MMC olan şirkətin adı ilə görülüb. O da məlum olub ki, "Binə" Ticarət Mərkəzinin kənar saxlayan sürücülərin sənişindəşıma fəaliyyətinə mane olurlar. Onlara yalnız yüksək "yer haqqı" ödəməklə Ticarət Mərkəzinin daxilində fəaliyyət göstərməyə icazə verilir.

"Binə" Ticarət Mərkəzi ərazisində sənişin daşıma fəaliyyəti göstərən avtobuslara nəzarət edən Ağa adlı şəxsən xeyli sayda sürücü dövlət qurumlarına şikayət ərizəsi ünvanlayıb. Bundan sonra "Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi"nin əməkdaşları sözüg-

edən avtovağzalın fəaliyyətinin dayandırılması üçün işə başlayıb. "Binə" Ticarət Mərkəzi ərazisində icazə olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olduğu müəyyən edildiyindən, MMC barəsində inzibati Xətalər Məcəlləsinin 325.1-ci maddəsinə əsasən, 1 sentyabrda protokol da tərtib edilib. Məhkəmənin qərarı ilə "Arazaviya" MMC inzibati Xətalər Məcəlləsinin 325.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə edilib.

Bir sözlə son dörd ildə "Binə"dəki qanunsuz əməllərin, eləcə də vergidən yayınma hallarının qarşısının xeyli alındığına, məsələn, vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri işahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsi istiqamətində ciddi addımlar atıldığına, e-qaimə ilə rəsmiləşmələr, malların sənədləşməsi məsələləri baxımından müsbət dəyişikliklərin hiss edildiyinə dair xəbərlər oxumaq mümkündür. Lakin adı çəkilən ticarət mərkəzində şəffaflığın tam təmin edildiyini söyləməyin mümkünsüzlüyü də vurğulanır və bunun birbaşa K.Məmmədovadan qaynaqlandığı deyilir. İddialara görə, ticarət mərkəzinin rəhbəri ənənəvi "iş prinsiplərindən" əl çəkməkdə heç də maraqlı deyil və onun fəaliyyəti ilə bağlı genişmiqyaslı yoxlamalar ortaya ciddi qanunsuzluqlar çıxara bilər.

Elə Kəbirə xanımın da bu reallığın fərqində olması, üstəlik, yaşının irəliləməsi səbəbindən çox başağrısı yaşamaq istəmədiyi və nəticə etibarilə gələcəklə bağlı müəyyən riskləri göz önünə alaraq nəzarətindəki biznes subyektlərinin bəzilərinə əldən çıxarmaq istədiyi vurğulanmır. İddialara görə, onun "Binə"dən sonrakı əsas gəlir qaynaqlarından sayılan "Kəbirə-Tibb Mərkəzi"ni satması məhz bu müstəvidə qiymətləndirilməlidir.

Sənən Mirzə

Bu günlərdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İntizam Məmmədovun inzibati qaydada həbs olunduğu barədə xəbər yayıldı. Qaynarinfo-nun əldə etdiyi məlumatda deyilirdi ki, adı çəkilən məmur "3 yol" adlanan ərazidə səs-küy salaraq nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması səbəbilə saxlanılıb.

İntizam Məmmədov Zərdab şəhərinin "Bayraq Meydanı" adlanan hissəsində "Renault Megane" markalı avtomobili idarə edərkən təhlükəsizlik kəmərinə istifadə etmədiyinə görə DYP əməkdaşları tərəfindən saxlanılıb. Lakin o, bu haldan əsəbiləşərək yol polislərindən birinə "gəl sənə hörmət edim,

sində 8 sutka inzibati həbs qərarı çıxarıb. Qeyd edək ki, İntizam Məmmədovun həbs müddəti artıq başa çatıb və o, azadlığa buraxılıb.

Əlavə olaraq bildirək ki, İntizam Məmmədov 2018-2021-ci illərdə nümayəndəliyin baş mühasibi Bənnövşə Əhmədova ilə qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərini aşmaqda və dövlət əmlakını mənimsəməkdə şübhəli bilinib. 2024-cü ilin mart ayında barəsində Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi açılıb.

Ümumiyyətlə isə Zərdabda yerli məmurların qalmaqalları səngimək bilmir - Sabiq icra başçısının zamanından bəri heç nə dəyişməyib?

nunsuz əməllərindən edilən şikayətlərin əlindən bezmişdim. İndi də bu hadisəni qəsdən yayır. Məsələ belə olub ki, rəis karyerdə işləyən qardaşım oğlundan qum istəyib. Uşaq da qumu verməyib. Buna görə karyerin KamAz-larından birini cərimələyib. Uşağı da şillə ilə vurub. Maraqlıdır ki, o, belə mənasız və təxribat xarakterli xəbərləri niyə yaradır və yayır?" deyən Babayev isə qarşı tərəf bu cür cavab vermişdi: "Lütfəli Babayev niyə ona qarşı qərəzli olduğumu deyir, bunu bilmirəm. Mən onun barəmdə soylədiklərinə yalan hesab edirəm. Kimin kim olduğunu ölkə rəhbərliyi yaxşı bilir..."

Lütvəli Babayevlə bağlı başqa məşhur qalmaqallardan biri isə keçmiş müavini Tofiq Abdullayev tərəfindən məhkəməyə verilməsi olmuşdu. Tofiq Abdullayev mediaya açıqlamasında bildirmişdi ki,



Dövlət büdcəsinin gəlirləri 20 milyarda çatır

2025-ci ilin ilk altı ayında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə artıqlaması ilə icra olunub.

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 19 803,9 milyon manat təşkil edib ki, bu da altı aylıq proqnozu 704,8 milyon manat və ya 3,7 faiz üstələyib.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 8 703,7 milyon manat təşkil edərək proqnozdan 466,4 milyon manat və ya 5,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 091,1 milyon manat təşkil edərək proqnozdan 4,1 milyon manat və ya 0,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 21,9 milyon manat təşkil edərək proqnozdan 5,1 milyon manat və ya 30,3 faiz, Dövlət Neft Fondundan transfert isə 7 240,5 milyon manat təşkil edərək proqnoza qarşı 100,0 faiz və sair daxilolmalar 434,6 milyon manat təşkil edərək proqnozdan 314,1 milyon manat və ya 3,6 dəfə çox icra edilib.

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 312,1 milyon manat təşkil edərək proqnozdan 84,9 milyon manat və ya 21,4 faiz az icra olunub.

Yanvar-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri isə 17 275,9 milyon manat proqnoza qarşı 17 095,6 milyon manat və ya 99,0 faiz səviyyəsində yerinə yetirilib.

"Bakı Metropoliteni"ndə yeni təyinat

Jurnalist Günel Hacı "Bakı Metropoliteni" QSC-də Kommunikasiya departamentinin müdir müavini vəzifəsinə təyin olunub.

"Unikal" xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib.

Qeyd edək ki, Günel Hacı 5 il idi ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinə rəis müavini vəzifəsində çalışırdı.

Attestata səhv qiymət yazan direktor cəzalandırıldı

Ağsu rayon Dilman kənd tam orta məktəbinin direktoru cəzalandırılıb.

"Unikal" "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, buna səbəb direktorun şagirdin attestatına yanlış qiymət yazması olub.

Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildirilib ki, Ağsu rayon Dilman kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Valehov Elmir Emil oğlunun 2024-2025-ci tədris ili üzrə illik qiymətlərində texniki səhv edilib:

"Şagirdin illik qiymətləri jurnaldan DİM-in "Şagird-məzun" sistemində işlənildikdən məktəb rəhbərliyi tərəfindən texniki səhv edilərək riyaziyyat və Azərbaycan dili fənləri üzrə yanlış qiymətlər işlənilib. Sonradan qiymətlərə sistemdə düzəliş edilib.

Şagirdə düzgün qiymətlər yazılaraq yeni attestat təqdim olunub. Bununla əlaqəli məktəb direktoru haqqında intizam tənbehi görüldü", - deyərək məlumatda qeyd olunub.

Toğrul Əliyev

Mərdan Camalzadəyə Lütvəli Babayev signalı...

Zərdabda yerli məmurların qalmaqalları səngimək bilmir - Sabiq icra başçısının zamanından bəri heç nə dəyişməyib?



çıxım gedim" deyib və nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.

Daha sonra o, "3 yol" adlanan ərazidə yenidən saxlanılıb və bu zaman yüksək səsle nalayiq ifadələr işlədərək ictimai asayışı pozub. Hətta polis əməkdaşlarını hədələyib.

1961-ci il təvəllüdlü İntizam Məmmədov barəsində inzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub və iş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə ifadə verən İntizam Məmmədov həmin gün əsəbi olduğunu, bank kartının bloklanması səbəbindən gərginlik yaşadığını və bu səbəbdən özünü itirərək hadisəni törətdiyini etiraf edib. O, səhvini başa düşdüyünü bildirib və yaşını, səhhətini və dövlət məmuru statusunu nəzərə alaraq cəzanın yüngülləşdirilməsini xahiş edib. Lakin məhkəmə onun barə-

zamanından ölkə mediasında mütəmadi işıqlandırılıb, ictimai rəyde müzakirə mövzusunə çevrilib. Belə ki, 2007-ci ildən etibarən Zərdab rayonuna başçılıq edən, 2019-cu ildə isə həmin vəzifədən uzaqlaşdırılan Babayev sözügedən postda olduqca mənfi reputasiya qazanmış, fəaliyyəti ilə yerli əhalidə böyük narazılıqlar yaratmışdı, bununla bərabər, yalnız Lütvəli müəllimin işçiləri deyil, hətta özü də zaman-zaman vəzifə səlahiyyətlərini aşmaqda problem görməmişdi. Hələ Zərdabdan öncə Mingəçevirin icra başçısı olarkən onun yerli polis reisi ilə publik qarşıdurmaya girməsi barədə xəbərlər ölkədə böyük əjotaj doğurmuşdu. Buna səbəb isə Lütvəli Babayevin qardaşı oğlunun Mingəçevirdə avtoxuliqanlıqda görə saxlanması idi. "L.Babayev deyib ki, polis reisi uzun müddətdən bəri davam edən ədavət üstündə onun qohumlarına qarşı şantaj xarakterli materiallar yayır: "Bu adamın qa-


müdafiə etdiyi şəxsin Babayevi məhkəməyə verməsinin səbəbi qanunsuz olaraq işdən çıxarılmasıdır. Özü "ideal" məmur olan Lütvəli Babayev onu 4 dəqiqə gecikdiyinə görə vəzifəsindən azad etmişdi...

2018-ci ilin aprel döyüşlərində şəhid olan Zərdab sakini Nurlan Abdullayevin atası Rasim Abdullayevin Lütvəli Babayevlə bağlı şikayəti də ciddi səs-küy doğurmuşdu. Şikayətçinin dediyinə görə, rayon rəhbərliyi şəhidin ailəsinə və adına hörmətsizlik edib. Şəhid atası bildirmişdi ki, rayonun hərbi komissarlığı tərəfindən ona verilən 500 manatı icra başçısı Lütvəli Babayev alıb ki, şəhidin məzarının üstü götürülməlidir. Bununla yanaşı, rayondakı dövlət müəssisələrinin rəhbərlərindən şəhidin məzarının üstünü götürmək adı ilə xeyli vəsait toplayıb. Rasim Abdullayevin sözlərinə görə, icra başçısı ona "oğlunun meyitini yarımağa mən qoymadım ki, bunun üçün 3000 manat xərc lazım olacaqdı, daha nə istəyirsən məndən" deyərək minnət qoyub.

Bir sözlə, L.Babayevin icra başçısı olduğu zaman Zərdabda həm onun, həm də digər yerli məmurların özbaşınalıqları ilə bağlı xəbərlər adi hal almışdı. Maraqlı burasıdır ki, M.Camalzadənin adı çəkilən rayona rəhbər təyin olunmasından sonra da bu rayonun rəhbərliyi, vəzifəli şəxsləri ilə bağlı sakinlərin şikayəti səngiməyib. Belə çıxır ki, Lütvəli müəllimin işdən azad olunmasını az qala toy-bayrama çevirən zərdablıların sevinməsi üçün elə də böyük səbəb yox imiş və bu rayonda bəzi post sahibləri üçün "köhnə hamam, köhnə tas" prinsipi ilə işləməkdən vaz keçmək bir o qədər də asan deyil...

Dünyanı sənətin xilas edəcəyinə inanan sənətkar

Azərbaycanın tanınmış rəssamı Nəvai Mətinin 60 yaşı tamam olur



Tanınmış Azərbaycan rəssamı Aktivist Sənətkarlar Birliyinin Azərbaycan üzrə təmsilçisi Nəvai Məmməd oğlu - Nəvai Mətinin 60 yaşı tamam olur.

Nəvai Mətin əslən Qazax rayonunun İncə dərəsindən, Aslanbəyli kəndindəndir.

İncə Dərəsi özünün Ağamalı Sadiq Əfəndi, Aslan Kəmərlı, Məmməd İlqar, Akif Səməd, Rəfail İncəyurd, İbrahim İlyaslı, El-nur Astanbəyli kimi qələm adamları, Aşıq Avdı, Yəhya Qaymaqlı, Aşıq Cəlal Qəhrəmanov, Kərəm İncəli, Aşıq Şəmistan, Nəzim Əsədov kimi ustad ozanları ilə tanınır. Lakin özünəməxsus mənəvi ab-havası ilə bilinən bu el yalnız saz-söz yurdu deyil, eyni zamanda üç tanınmış rəssamın - Məmməd Dəmirçioğlunun, Qafar Sarıvəllinin, Nəvai Mətinin yurduudur.

N.Mətinin 1965-ci il iyulun 3-də Qazax rayonunun Qarayazı qəsəbəsində dünyaya göz açıb. 1972-1982-ci illərdə Ağstafa rayonunun Zəlimxan kəndində orta, 1982-1989-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində ali təhsil alıb. İnstitu bitirdikdən sonra Bakı Şəhəri İcra Hakimiyyətində işləyib. Sonralar sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

1989-cu ildən əsərləri müntəzəm olaraq nümayiş olunur.

Fərdi və qarışıq sərgilərin iştirakçısıdır, rəsmləri çoxsaylı kolleksiyacıların və ayrı-ayrı şəxslərin şəxsi kolleksiyasında saxlanılır. Bir çox kitabların rəssam tərtibatı da N.Mətinin fırçasından çıxıb.

2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan N.Mətin 2013-cü ildə Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sənətkarlar Birliyinin Azərbaycan Təmsilçisi və Rəsm Komitəsinin başkanı seçilib.

O, Azərbaycan mədəniyyətinin eləcə də Türk dünyasının sənət incilərini və sənətkarların dünyaya tanıtılmasında gərgin, yorulmaz və uğurlu iş aparır.

N.Mətin müsahibələrinin birində deyib ki, onu bu sənətə gətirən hələ lap uşaqlıqda yaranan həvəsi, ətrafındakı insanların münasibəti oldu: "Orta məktəbə gedəndə mənə "balaca rəssam" deyirdilər. Bütün siniflərin divar qəzetini mən yazırdım. Məktəbdə sərgilərim təşkil olunardı. Beləcə, bir də onda ayıldım ki, sənətin içindəyəm, təvəzökarlıqdan uzaq olsa da..."

Tanınmış rəssamın fikrincə, "hər bir yaranmış əsərin, təbi ki, öz tarixçəsi var. Əsər ya sevgidən yaranır, ya da nifrətdən. Yeni rəssam, şair, bəstəkar, ilk növbədə, vətəndaşdır. Vətəndaş olmalıdır. Və bir vətəndaş kimi cəmiyyətdə olan neqativ və ya pozitiv hadisələrə reaksiya verməli, münasibətini bildirməlidir. Elə deyilsə, onda onun yaratdığı nə olmasından asılı olmayaraq, bir heçdir". Məhz bu prizmadan baxanda Nəvai müəllim "Dünyanı sənət xilas edəcək" düşüncəsindədir. O inanır ki, bugünkü savaşların, müharibələrin, qarşıdurmaların kökü mədəniyyət-sizliyə bağlıdır: "Bütün bunlar birbaşa mədəniyyətsizliyin nəticəsidir. Çünki incəsənətlə məşğul olan adam heç vaxt savaş haqqında fikirləşməz, pislik düşünməz, hətta onun beynində bu cür fikirlər dolmaz. Sənətkar ancaq yaxşı şeylər haqqında düşünür və düşündüklərini yaradır. İncəsənətdən uzaq düşmək tək fərdin yox, ümumilikdə cəmiyyətin problemi".

Bu ilin martında dünyasını dəyişən görkəmli sənətsüansımız Ziyadxan Əliyev N.Mətinin yaradıcılığını belə qiymətləndirib: "Onun müxtəlif illərdə yaratdığı "Yerin fəryadı" və "Qurbanlıq" adlı süjetli tablolarını, "Yazıçı-publisist Salatin Əhmədli", "Şair M.Şəhriyar", "Ədəbiyyatşünas alim Nizami Cəfərov", "Atam", "Şair Oqtay Rza", "Mənim nənəm", "Orxan Fikrətoğlu" və "Şair Akif Səməd" kimi portretləri, eləcə də yurdun təbiətini və nemətlərini vəsf edən mənzərə və natürrəalları rəssamın böyük "Azərbaycan sevgisi"nin bədiiləşmiş salnaməsi adlandırmaq olar".

Sənətsüanasın fikrincə, N.Mətinin tamaşaçıya əsərlərin təqdim etdiyi önəmli bədii xüsusiyyətlərindən biri də onlarda müəllifin görüntüyə gətirdiyi hadisələr, obrazlara, təbiətə və nemətlərə müəyyən bədii "inamsızlığın" mövcudluğudur: "Görünür, elə bu səbəbdən də hadisələr tamaşaçı fikirlərini sınağa çəkən və onu düşünməyə məcbur edən rəmzlərə bələnməmiş görkəmdə, portretlər həmin obrazların iç dünyalarına əyanilik gətirə biləcək detalların əhatəsində, təbiət daha duyğulanıdır, nemətlər isə qürurduğurucu biçimdə və mənə-məzmun tutumundadır. Bütün bunlar heç şübhəsiz rəssamın gördüklərinə hiss-duyğularını qatmasının, adi gözle görünməyənləri bədii təfsir vasitəsilə təqdim etmək, bütönlükdə tamaşaçısını duyğulandırmaqqla yanaşı həm də düşündürmək istəyinin nəticəsidir. Nəvai Mətinin rəmzi düşündürücülüyə və bədii aydınlığa köklənmiş rəngarəng süjetlərinə rəğmən demək olar ki, onun ərşəyə gətirdikləri nə vaxtsa dilə gətirilən "Hamı baxır, amma hamı görmür" deyiminin əyaniləşməsi, bizi əhatə edən gerçəklikdə görə bilmədiklərimizi bizə göstərməyin yadda qalan nümunələridir".

60 yaş hər bir yaradıcı insan üçün sənətdə kamilləşmə mərhələsinin yekunu, təptəzə bir başlanğıcdır. Əminik ki, Nəvai Mətin də bundan sonra Azərbaycan rəssamlığında hadisəyə çevriləcək yeni əsərləri ilə bizi sevindirməyə davam edəcək.

Tanınmış rəssamımızı yubiley yaşı münasibətilə təbrik edir, ona uzun, sağlam ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.

Toğrul Əliyev

"Kəpəz" MTK ilə bağlı ölkə mediasına növbəti dəfə şikayət daxil olub. "Oxu.az"-ın məlumatına görə, şikayət MTK-nın inşa etdiyi binanın damında apardığı söküntü işlərinə yenidən başlanması ilə əlaqədardır.

Şikayətdə qeyd olunub ki, artıq bir neçə aydır "Kəpəz" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu M.F.Axundov, 177 və 179 ünvanlarında yer-

üzrə dövlət qurumlarına müraciət edilib", - məlumatda qeyd edilmişdi.

Lakin son xəbərlər "Kəpəz" MTK-nın dövlət qurumlarının qərarını sayə salmadığını göstərir.

Xatırladaq ki, adı çəkilən şirkətin sahibi, keçmiş deputat Mahir Aslanovdur.

Aslanovun biznesi kifayət qədər genişdir: buraya adıçəkilən MTK ilə yanaşı, "Kəpəz Mebel Evi"nin, "Kəpəz Hospi-

nra eyni mənzilləri başqalarına da satıb. Hətta mənim 1 mənzilə çıxarışım da olub. O mənzili götürüb başqasına satıb. Bizi sonra məhkəməyə verib, evlərimizin çıxarışını ləğv etdirdi. Biz Apellyasiya Məhkəməsinə müraciət etdik. Apellyasiya Məhkəməsi məsələni qüvvədə saxladı. Sonra biz Ali Məhkəməyə verdik. Çox yerə şikayət etmişik. Heç bir xeyri yoxdur.

Ali Məhkəmə Apellyasiya

Sabiq deputatın məşhur şirkətinə şok ittiham

Mahir Aslanovun "Kəpəz"-i dövlət qurumlarını sayə salmır?

ləşən iki binanın damında qanunsuz mənzil inşası həyata keçirilir. İlk olaraq dam örtüyünü söküb yeni mərtəbə tikmək planları olsa da, dövlət qurumlarının müdaxiləsindən sonra işləri dayandırmışdılar. Son 1-2 həftədir yenidən işlərə başlayıblar və yenidən dam hissəsində qanunsuz mənzil inşa etmək istəyirlər.

Dəfələrlə edilmiş şikayətlərə baxmayaraq heç kim tədbir görmür. Hazırda da tikinti işləri davam etdirilir.

Xatırladaq ki, "Kəpəz" MTK-nın inşa etdiyi binanın damında apardığı söküntü işləri ilə bağlı ilk məlumat aprel ayında yayılmışdı. Həmin məlumata görə, Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında yerləşən binanın damında əlavə mərtəbə tikmək məqsədilə söküntü işləri aparılır. "Şəhərin mərkəzində insanların həyatını təhlükəyə ataraq binada əlavə bir mərtəbə tikmək tam qanunsuzluqdur. Binaların damları yaşayış üçün nəzərdə tutulmayıb. Lakin MTK rəhbərliyi yaşayış məqsədli mənzil düzəltmək üçün binaların damlarını tamamilə sökür. Gələcəkdə bu evləri alan vətəndaşlar çox böyük riskə girəcəklər. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlansa da, tədbir görülmür" - deyə şikayətdə vurğulanırdı.

Bu şikayətin ardından Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilmiş və təmir işlərinin həyata keçirildiyi müəyyən edilmişdi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilmişdi ki, aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd olduğu üçün Baş İdarə tərəfindən dayandırılıb və aktlaşdırılıb. "Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində müvafiq nəzarətin təmin edilməsi üçün aidiyyəti



tal"ın, "Kəpəz" və "Happy inn" hotellərinin, eləcə də Naftalan şəhərindəki "Kəpəz" sanatoriya-larının daxil olduğu deyilir. Bundan başqa, Mahir Aslanovun dünyanın 5 ölkəsində biznesinin olmasına dair məlumatlar var.

Bəzi iddialara görə, keçmiş deputat Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovla da şərikdir.

Aslanovun "Kəpəz" MTK-sının başı son vaxtlar qalmaqallardan açılırmı. Hələ 2021-ci ildə yerli KİV yazıb ki, Bakıda bir neçə yaşayış binası tikən "Kəpəz" MTK-da yeyinti aşkarlanıb. İddialara görə, MTK-nın Nəsimi rayonunda tikdiyi binada mənzillər qanunsuz olaraq satılıb.

Bu yaxınlarda isə Hüseynağa Heydərov ad-soyadlı vətəndaş sabiq deputata məxsus şirkət tərəfindən 200 min manata yaxın pulun geri qaytarılma-dığını iddia edir. Onun sözlərinə görə, bir neçə il önce Xırdalanda "Kəpəz" MTK-ya məxsus 12 mərtəbəli binadan üç mənzil alıb (ölkə.az): "So-

Məhkəməsinin qərarını tamamilə ləğv edib. Ayın 14-ü Apellyasiya məhkəməsidir. Təzədən işə baxılacaq. Ali Məhkəmədən sonra qərar təsdiq olunsay, bizim evlərimiz demək olar ki, əlimizdən çıxır. 200 min manata yaxın pulum batacaq".

M.Aslanov öz biznes imperiyasının aparıcı şirkətlərindən biri olan "Kəpəz" MTK haqqında iddialara indiyədək münasibət bildirməyib. O, deyilənləri və yazılanları nə təsdiq, nə də təkizb edib.

Xatırladaq ki, 76 yaşlı Aslanov 1992-ci ildən "Azəravtonəqliyyat" Dövlət Konserninin aparıcı mühəndisi vəzifəsində çalışıb və 1993-cü ildə qəfil-dən biznesə atılıb. Həmin ildən "Azazmoimport" firmasının, ardınca isə 1995-ci ildən "Kəpəz" firmasının direktoru vəzifələrində çalışıb.

O, 2010-cu ildə Milli Məclisin IV çağırış bitərəf deputatı olub. 2015-ci ildə yenidən mandat qazansa da, növbəti parlament seçkilərində parlamentdən kənarda qalıb.

Sənan Mirzə

5.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”



**Azərbaycan
Respublikasının
Medianın İnkişafı
Agentliyi**

“2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı yaradılmış Komissiya'nın ilk iclası keçirilib. İclasda Baş nazir in müavirləri - işçi qrupların rəhbərləri, hökumət üzvləri və müvafiq qurumların nümayəndələri iştirak ediblər. Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycan 44 günlük müharibə və pandemiyadan sonra yaranmış vəziyyətə, yeni şərtlərə və resurslara əsaslanaraq 2021-2030-cu illəri əhatə edən strateji hədəflər müəyyənləşdirdi. Bu strateji hə-



"İşğancılara məruz qalırdım" - Ermənistanda əsirlikdə olan şəxs

İyulun 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində əsir və girov götürülmüş şəxslər ifadə veriblər.

"Unikal" xəbər verir ki, zərərçəkmiş şəxs Elnur Mehdiyev ifadəsində Goranboy rayonunda yerləşən taborda əsgər kimi hərbi xidmət edən zaman yolu azması nəticəsində 2000-ci il fevralın 1-də erməni hərbiçiləri tərəfindən əsir götürüldüyünü bildirib. O, Ermənistan silahlı qüvvələrinin blindajına aparılaraq yumruq-təpiklə, avtomat silahın qundağı ilə vəhşicəsinə döyüldüyünü, daha sonra blindajın qarşısındakı dirəyə iplə bağlanılmaqla gecədən səhərdək ayaqyalın qarın üstündə saxlanıldığını deyib. Nəticədə ayaqları şaxta vurmaları nəticəsində donub. Səhəri gün, yəni fevralın 2-də Xocalı şəhərində yerləşən xəstəxanaya aparılaraq sol ayağının bütün barmaqları amputasiya edilib. O, daha sonra Xankəndi şəhərində yerləşən xəstəxanaya aparılaraq bir müddət orada saxlanılıb. İyulun 11-də isə Ermənistanı aparılaraq orada təcridxanada saxlanılıb. Zərərçəkmiş şəxs əsir saxlanıldığı müddətdə mütəmadi olaraq döyüldüyünü, ağır fiziki və psixoloji işgəncələrə məruz qaldığını bildirib. Bir həftə sonra əsirlikdən azad edilərək Azərbaycana təhvil verilib.

O, prokurorların suallarını cavablandırarkən əsir düşəndən sonra müqavimət göstərmədiyini, məhz azərbaycanlı olduğuna görə işgəncələrə məruz qaldığını deyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Vətən həsrəti başa çatır

Ramiz Rzayev: "Doğma Sarıcalıda qoyub getdiyim xatirələrimin çoxunu tapa bilmədim"

"Vətən həsrəti çox ağır idi. Biz 30 il bu həsrətə dözdük. Amma doğulduğumuz torpağa, ata yurdumuza geri dönəcəyimiz günə bir an belə inamımızı itirmədik. Sarıcalıdakı evimiz, bağımız tez-tez yuxuma girirdi. Kəndimizi yuxuda görəndə heç oynamaq istəməyirdim. İstəyirdim ki, yuxuda da olsa Sarıcalıda çox qalım. Öz yurdumu yuxumda da olsa gəzib-dolaşım. Bir gün bu yuxularım çin olacağına inanırdım".

Bu sözləri 30 ildən sonra doğma torpağına qayıdan Ağdamın Sarıcalı kənd sakini Hüseyn Həsənov söyləyib. Bu yaxınlarda Sarıcalıya köçən Həsənovlar artıq öz yurdlarında ata ocağının işığını yandırılar. 35 yaşında doğulduğu doğma Sarıcalıdan məcburi köçkün düşən Hüseyn dayı 67 yaşında ata yurduna geri qayıdıb. "Bu sözün əsl mənasında "Böyük Qayıdış"dır deyir müsahibimiz: "Uşalıq xatirələrimin hamısını burada qoyub getmişdim. Köçkünlük dövründə Bərdədə yaşadım. Bircə ona kədərənirəm ki, bu günü atam, anam görmədi. Kaş onlar da yurdlarına dönə biləydilər. İşğalçılar bizdən çox şey aldılar. İllərlə bizi öz yurdumuza həsrət qoydular. Yaşlı valideynlərimiz torpaq həsrəti ilə köçdü bu dünyadan. Amma yenə şükür bu günə ki, onların övladları öz torpaqlarına sahib çıxdı. Sarıcalıda özümü artıq evimdə hiss edirəm. İnsanın öz evinə dönməyindən böyük xoşbəxtlik ola bilməz. Bu günü bizə yaşadan şəhidlərimizə rəhmət diləyirəm. Ali Baş Komandana isə uzun ömür arzulayıram ki, bütün məcburi köçkünləri öz evinə yerləşdirə bilsin".

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndi və Ağdam rayonunun Sarıcalı kəndinin sakinləri bu günlərdə öz doğma yurdlarına qayıdıblar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Unikal" qəzetinə bildirilib ki, bu ərazilərə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə 40 ailə - 146 nəfər Həsənrizə, 1 ailə, 4 nəfər isə Sarıcalıya köçürülüb: "Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnət-



darlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır".

Ramiz dayı da Sarıcalıya qayıdan sakinlərdən biridir.

38 yaşında doğulduğu kənddən məcburi köçkün düşən

Ramiz Rzayev 71 yaşında doğma yurduna geri dönüb.

"Köçkünlük dövründə Bərdənin Öyrəcə məktəbində məskunlaşmışdıq. Dörd uşaqla məcburi köçkün həyatı yaşamaq asan olmadı. Anam tez rəhmətə getdi. Torpağımız işğal altında olduğundan, onları öz yurdlarında dəfn edə bilmədik. Kəndimizə yaxın olan Ağdamın Qaradağlı kəndində torpağa tapşırıdım. İndi evimizə köçmüşük. Yəqin onların da ruhu şadırdır", deyər kövrəlir Ramiz dayı.

Müsahibimiz deyir ki, doğma Sarıcalıda qoyub getdiyi xatirələrinin çoxunu tapa bilməyib: "Nə evimiz qalmışdı nə də bağ-bağatımız. Ata-baba yurdumuzun yerində bağımız var idi. O ağacların biri də qalmayıb. Amma əsas biz torpağımıza qayıtmışıq. O bağları yenidən salacağıq".

Məlumat üçün deyək ki, "Böyük Qayıdış" Proqramı uğurla icra olunur. Artıq bu günlərdə

dəflər Prezident İlham Əliyevin imzaladığı Sərəncamda 5 Milli Prioritet kimi öz əksini tapıb. Milli Prioritetlərin həyata keçirilməsi məqsədilə dövlət başçısının 2022-ci ildə imzaladığı Sərəncamlarına əsasən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Böyük Qayıdışa dair I Dövlət Proqramı" qəbul edildi. Strategiya'nın həyata keçirilməsi üçün bugünkü dövlət büdcəsindən 7 mlrd. manat vəsait ayrılıb, nəzərdə tutulmuş tapşırıqlar təqribən 78% səviyyəsində icra olunub. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın ümumi icra faizi təqribən 79%-dir. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsait ayrılıb. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reintegrasiyası təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. İclasda Komissiya'nın iş reqlamenti müəyyənləşdirilib, görülməli işlər və yaxın perspektivdə atılacaq addımlarla bağlı müzakirə aparılıb. Prezidentin Sərəncamlarından irəli gələn tapşırıqların maksimum səmərə və keyfiyyətlə, vaxtında icra olunması, alt işçi qrupların iclaslarının ayda 1 dəfədən az olmayaraq keçirilməsi, mütəmadi olaraq işin gedişi haqqında məlumat verilməsi tapşırılıb. İclasda Strategiya və Dövlət Proqramının hazırlanması və yekunlaşdırılması üçün konkret vaxt qrafiki müəyyənləşdirilib. Baş nazir Əli Əsədov qeyd edib ki, Strategiya və Dövlət Proqramı hazırlanarkən mövcud maliyyə imkanları nəzərə alınmalı, hədəflərin realizasiyası üçün nəzərdə tutulan tədbirlər real, dəqiq və ölçülə bilən indikatorlara söykənməli, Strategiya və Dövlət Proqramı hazırlanarkən digər aidiyyəti sənədlər və I-ci Dövlət Proqramında nəzərdə tutulan, daha sonrakı müddətə optimallaşdırılan layihələr nəzərə alınmalıdır. Baş nazir vurğulayıb ki, Strategiyadan və Dövlət Proqramından irəli gələn konseptual məsələlərin və yekun layihələrin mərhələlərlə iqtisadi Şurada da müzakirəsi nəzərdə tutulur. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə "2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın 9 ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib.

Gülşə Mecid

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin ayırdığı maliyyə əsasında hazırlanır.

2025-ci ilin yanvar-mart aylarında Yevlaxda ödənişli xidmətlər və işənin vəziyyətinə dair statistika

2025-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə real ifadədə 1,5 faiz artaraq 24596,1 min manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 6495,2 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 26,4 faizini təşkil etmişdir.

2025-ci ilin yanvar-mart aylarında hər bir rayon sakini orta hesabla 174,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 14,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər ödənişli xidmətlərin başqa növləri ilə müqayisədə məişət xidmətləri sahəsində daha geniş fəaliyyət göstərmiş, onlar tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3162,7 min manat və ya 12,9 faiz olmuşdur.

2025-ci ilin yanvar-mart aylarında ictimai işə dövryyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,4 faiz artaraq 5113,7 min manat olmuşdur.

Özəl sektorda ictimai işə dövryyəsinin 0,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 99,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövryyə 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 28,0 min manat çox olmuşdur.

2025-ci ilin yanvar-mart aylarında fiziki şəxslərin işə şəbəkələrinə 5080,1 min manatlıq və ya 2024-cü ilin yanvar-mart aylarında faktiki qiymətlərlə 737,7 min manat və ya 7,0 faiz, müqayisəli qiymətlərlə isə 0,8 faiz çox işə xidməti göstərilmişdir.

Hazırladı: Yevlax Şəhər Statistika İdarəsinin məsləhətçisi Çiçək Babayeva

Səfərbərlik Xidmətinin 9 əməkdaşı işdən çıxarılıb



Səfərbərlik Xidməti korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin II rübünü əks etdirən statistik məlumatları açıqlayıb.

Xidmətdən "Unikal"a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2022-2026-cı illər üzrə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı"ndan irəli gələn vəzifələrin icrası və korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2023-cü

ilin may ayından etibarən xidməti fəaliyyətdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində sistemli tədbirlər həyata keçirir.

Bu müddət ərzində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində kompleks işlər görülmüşdür.

Belə ki, əməkdaşların vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılan xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci yarısında 103 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən cari ildə 9 əməkdaş mənfəi əsaslarla ehtiyata buraxılmış və ya əmək müqaviləsinə xitam verilmişdir. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 28 fakt üzrə 62 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

"Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində 4 yarırlılıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak etdiyi aidiyyəti qurumları arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə həyata keçirilən optimallaşdırma tədbirləri, korrupsiya risklərinin azaldılması, idarəetmədə operativliyin və obyektivliyin təmin olunması, ümumilikdə fəaliyyətin şəffaflığının artırılması baxımından müsbət nəticələr verməkdədir.

Vətəndaşlarla təmasın minimuma endirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılmışdır. Hazırda "Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi", "Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə", "Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair", "Həqiqi hərbi xidmət keçmə haqqında", "Müddətli həqiqi hərbi xidmət barədə" və "Hərbi qeydiyyat haqqında" arayışlar "MyGov" mobil tətbiqi üzərindən vətəndaşlara təqdim olunur.

Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 Çağrı mərkəzinə və ya info@seferberlik.gov.az elektron poçt ünvanına müraciət etmələri tövsiyə olunur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nın 5.1.2.9-cu bəndinə əsasən 2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınması keçiriləcəkdir.

Bu Sərəncamın icrası olaraq "2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınması

linmasından sonrakı dövr ərzində aqrar bölmədə baş vermiş struktur dəyişikliklərin təhlili, kənd təsərrüfatı sahəsində həyata keçirilən dövlət siyasətinin informasiya təminatının yaxşılaşdırılması və bu sahənin gələcək inkişafı ilə bağlı qərarların qəbul edilməsi üçün keyfiyyətli və aktual məlumatların əldə edilməsindən ibarətdir.

Bununla yanaşı, siyahıyaalma məlumatları əsasında kənd təsərrüfatı 1 məhsulu istehsalçılarına dair məlumat bazası yaradılacaq və ondan növbəti illərdə müxtəlif seçmə statisti-

bu tədbirin həyata keçirilməsinin əhəmiyyəti olduqca böyükdür.

Siyahıyaalmanın vaxtında və keyfiyyətlə keçirilməsini təmin etmək məqsədilə rayonumuzda müəyyən hazırlıq işləri görülmüş və görülməsi davam etdirilir. Hər bir ərazi icra nümayəndəliyi üzrə müəyyən edilmiş normativə uyğun siyahıyaalmanı həyata keçirəcək təlimatçı və sayıcıların müəyyənəndirilməsi işi yekunlaşmış, onlarla xidməti müqavilələr bağlanmış və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak

Astarada kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq başa çatıb

na hazırlıq və onun keçirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli, 357 nömrəli Qərarı qəbul edilmişdir. Qərara əsasən 2025-ci ilin 15 iyul - 15 avqust tarixlərində keçiriləcək bu tədbirin müəssəssizlik keçirilməsini təmin etmək məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, digər aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilməş və Baş nazirin müavininin sədrliyi ilə İstiqamətləndirici Komitə yaradılaraq tərkibi təsdiq edilmişdir.

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə 3 dəfə-1999-cu, 2009-cu və 2019-cu illərdə əhalinin, 2 dəfə isə-2005-ci və 2015-ci illərdə kənd təsərrüfatının siyahıyaalınması keçirilmişdir. Bu siyahıyaalmalar ənənəvi üsulla, yəni kağız formatında, respondentlərin cavablarının sayıcılar tərəfindən siyahıyaalma vərəqəsinə qələmlə yazmaqla aparılmışdır. Nazirlər Kabinetinin sözügedən Qərarına əsasən siyahıyaalma kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə keçiriləcəkdir. Ölkəmizdə ilk dəfə siyahıyaalmanın planşet tipli kompüterlər vasitəsilə CA-PI (kompüter vasitəsilə şəxsi müəssisə) üsulu ilə keçirilməsi öz növbəsində bir sıra metodoloji və texniki işlərin görülməsini zəruri edir.

Kənd təsərrüfatının siyahıyaalınmasının əsas məqsədi cari statistik uçot məlumatlarının dəqiqləşdirilməsi, kənd təsərrüfatında baş verən proseslərin qiymətləndirilməsi, o cümlədən ölkəmizdə sonuncu dəfə 2015-ci ildə keçirilmiş kənd təsərrüfatının siyahıya-



ka şəbəkələrinin formalaşdırılmasında geniş şəkildə istifadə olunacaqdır.

Siyahıyaalmanın gedişində şəxsi həyata aid bütün fərdi məlumatlar qorunacaq və konfidensiallıq təmin ediləcəkdir. "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyahıyaalma vərəqəsi üzrə respondentlərdən toplanmış bütün məlumatların məxfi saxlanması və gələcəkdə onlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə ediləcəyinə Dövlət Statistika Komitəsi tərəfindən zəmanət verilir.

Son illər ölkə Prezidentinin rəhbərliyi ilə aqrar sahədə islahatların uğurla həyata keçirilməsi, dövlətin bu sahəyə olan diqqət və qayğısı nəticəsində dinamik inkişaf təmin edilmiş, heyvandarlıq və bitkiçilikdə mühüm struktur dəyişikliklər baş vermiş, məhsul istehsalının artırılmasında əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Məhz bu səbəbdən də aqrar bölmədə həyata keçirilən islahatların informasiya təminatının yaxşılaşdırılması məqsədi ilə kənd təsərrüfatında baş verən proseslər haqqında aktual məlumatların əldə edilməsini təmin etmək üçün Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması çərçivəsində Azərbaycanda da

Bazarına Nəzarət Dövlət Agentliyinin portalına yerləşdirilmişdir.

Azərbaycan Respublikasının "Statistika haqqında" Qanununun 6-cı maddəsinə müvafiq olaraq bütün fiziki və hüquqi şəxslər uçot formasına daxil edilmiş suallar üzrə tələb olunan məlumatları verməyə borcludurlar.

Rayon Statistika idarəsi tərəfindən kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi məqsədilə əhali arasında kütləvi-izahat işlərinin aparılması məqsədilə tədbirlər planı işlənilib hazırlanmış və tədbirlər planında rayonun əhalisinə kənd təsərrüfatı siyahıyaalınmasının məqsəd və vəzifələrinin, onun keçirilməsi qaydaları və müddətinin izah edilməsi nəzərdə tutulmuş və rayonun ərazisində 2 yerdə təşviqat xarakterli reklam lövhəsi yerləşdirilmişdir.

Siyahıyaalmaya hazırlıqla əlaqədar təşkilat planında nəzərdə tutulan bütün işlər qrafikə uyğun həyata keçirilmişdir. İşin gedişatı göstərir ki, bu ümumxalq tədbiri vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəkdir.

Astara Rayon Statistika İdarəsinin rəisi Rəşad Cahangirov

41 mindən çox abituriyent imtahan verəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 6-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Bu barədə "Unikal"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanılır. İmtahanın başlanması na 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;



b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotosəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 3078 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 486 imtahan rəhbəri, 3851 nəzarətçi, 552 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imta-

handə 18013, III ixtisas qrupu üzrə imtahanda isə 23470 nəfər olmaqla, ümumilikdə 41483 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Agentlik sədri onu departament müdürü təyin etdi

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Hacıyev Elmar Əliman oğlu Sənədlərlə iş və vətəndaş qəbulu departamentinin müdürü təyin edilib.

Qeyd edək ki, E.Hacıyev bundan əvvəl adıçəkilən departamentin müdür müavini idi.

Anar Kəlbəyev

Sabiq sədr müavini vəfat etdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədr müavini Gəray Fərhadov vəfat edib.

"Unikal"ın məlumatına görə, o, xəstəlik səbəbindən dünyasını dəyişib.

Xatırladaq ki, Gəray Fərhadov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Seymur Əli

Sumqayıtda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması haqqında statistika

Şəhər üzrə 2025-ci ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı ilə 1135 min ton yük daşınmış və 2024-cü ilin yanvar-mart aylarına nisbətən 8,3 faiz artmışdır.

2025-ci ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 38730 min nəfər sərnişin daşınmış və 2024-cü ilin yanvar-mart aylarına nisbətən 5,7 faiz artmışdır.

2025-ci ilin yanvar-mart aylarında nəqliyyat müəssisələri tərəfindən 10588,3 min manatlıq xidmət göstərilmiş və 2024-cü ilin yanvar-mart aylarına nisbətən 44,2 faiz artmışdır. Göstərilmiş xidmətin 449,9 min manatı (4.2 faizi) dövlət sektorunun, 10138,4 min manatı (95,8 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir.

Sumqayıt Şəhər Statistika İdarəsi

Samuxda dövlət qulluqçularının sayı 130 nəfərdir

2025-ci il yanvarın 1-nə Samux rayonunda dövlət qulluqçularının sayı 130 nəfər olmuşdur ki, onların da 27 nəfərini qadınlar təşkil edir. Dövlət qulluqçularının 115 nəfəri dövlət qulluğunun inzibati vəzifələri, 15 nəfəri isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə olmuşdur.

Dövlət qulluqçularının 2 nəfəri 1 ilədək, 22 nəfəri 1 ildən 5 ilədək, 43 nəfəri 5 ildən 10 ilədək, 32 nəfəri 10 ildən 15 ilədək, 31 nəfəri isə 15 il və daha çox qulluq stajına malikdir.

2024-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1330,2 manat təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 1,7 faiz az olmuşdur.

Samux Rayon Statistika İdarəsi

Çimərliklərdə boğulma ilə bağlı 6 müraciət edilib - Rəsmi

İyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdən - Şıxov, Bilgəh, Buzovna və Pirşağıda baş verən sudaboğulma hadisələri ilə bağlı 6 müraciət daxil olub.

Bu barədə "Unikal"a TƏBİB məlumat verib. Daxil olan çağırışlar əsasında təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb olunub.

Hadisələr nəticəsində Bakı şəhəri üzrə 2 nəfər (1-i qadın, 1-i kişi cinsli olmaqla) sudaboğulma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli) yerində tibbi yardım göstərilib.

Ümumilikdə, 3 (kişi cinsli) şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Regionlar üzrə - Saatlı, Astara və Lənkəran rayonlarından müraciətlər daxil olub. Müraciətlər üzrə 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

3 nəfərin (kişi cinsli) isə sudaboğma nəticəsində həkiməqədər ölüm faktı qeydə alınıb.

2025-ci ilin məhsulu üçün Balakəndə kənd təsərrüfatı bitkilərinin əkini ilə bağlı vəziyyət

2024-cü ilin payız və 2025-ci ilin yaz fəslə əkin, səpin işlərinin aparılması üçün əlverişli keçdiyindən, rayonda kənd təsərrüfatı bitkilərinin vaxtında əkilməsi üçün münbit şərait yaranmışdır.

Belə ki, 2025-ci ilin məhsulu üçün rayonda 14096,5 hektar sahədə yazlıq və payızlıq bitkiləri mövcud olmuş və onun 1431,6 hektarını və ya 10,2 faizini payızlıq əkinlər, 12664,9 hektarını və ya 89,8 faizini isə yazlıq əkinlər təşkil etmişdir.

Rayonda mövcud payızlıq əkinlərin 573,2 hektarını və ya 40,0 faizini dən üçün buğda, 838,4 hektarını və ya 58,6 faizini dən üçün arpa və 20,0 hektarını və ya 1,4 faizini birillik yem bitkiləri təşkil etmişdir.

2025-ci ilin məhsulu üçün 12664,9 hektar sahədə yazlıq əkinlər mövcud olmuşdur ki, ondan 10279,9 hektarını cari



ilin yazlıq əkinləri, 2385,0 hektarını isə keçmiş illərin çoxillik otları təşkil etmişdir.

Cari ilin yazlıq əkinlərinin 8121,4 hektarını 79,0 faizini dənli və dənli paxlalılar, 43,5 hektarını və ya 0,4 faizini texniki bitki olan tütün, 287,0 hektarını və ya 2,8 faizini kartof, 664,0 hektarını və ya 6,5 faizini tərəvəz bitkiləri, 155,0 hektarını və ya 1,5 faizini bostan bitkiləri, 1009,0 hektarını və ya 9,8 faizini isə yem bitkiləri təşkil edir.

Dən üçün qarğıdalının sahəsi əvvəlki ilə müqayisədə 995,7 hektar və ya 14,3 faiz artaraq cari ildə rayon üzrə 7938,4 hektara çatmışdır.

Cari ildə rayonda payızlıqlar daxil olmaqla 3414,0 hektar sahədə yem bitkiləri mövcud olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 551,0 hektar və ya 19,2 faiz çoxdur.

Balakən Rayon Statistika İdarəsinin rəis müavini Əsəbəli Alqayev



İsrailin yeni səfiri bu tarixdə Bakıda işə başlayacaq

İsrail Prezidenti İsaak Hersoq Azərbaycanda diplomatik fəaliyyəti başlamazdan əvvəl səfir Ronen Krausu qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Ronen Kraus "X" da məlumat paylaşıb.

Məlumata görə, İsrailin Azərbaycandakı yeni səfiri Kraus rəsmi olaraq vəzifəsinin icrasına iyulun 28-də başlayacaq.

Qeyd edək ki, hazırda İsrailin Bakıdakı səfiri 2018-ci ildən bu vəzifəni icra edən Corc Dikdir.

Gülayə Mecid

ABŞ Kiyevi bütün növ silahlarla təchiz etməyi dayandırır

"Amerikanın Ukraynaya son silahlarını kəsməsi ehtiyatların azalmasının nəticəsi ola bilər".

"Unikal" xəbər verir ki, bu barədə "The Economist" nəşri yazır.

"Ukrayna müharibə başlayandan bəri ən güclü pilotsuz təyyarə və raket bombardmanlarına tab gətirdi. Amerikanın qiymətli hava hücumundan müdafiə avadanlıqlarının çatdırılmasını dayandırması üçün bundan pis vaxt ola bilməz. Bununla belə, Ukrayna rəsmiləri deyirlər ki, 30 iyundan 1 iyula keçən gecə Pentaqon hava hücumundan müdafiə vasitələrini və digər silahları Avropa bazasına çatdıran yük təyyarələrini geri qaytarıb", - nəşr mənbələrə istinadən qeyd edib.

Bildirilir ki, Vaşinqton Kiyevi bütün növ silahlarla təchiz etməyi dayandırır, lakin ABŞ bu məlumatı rəsmən təkzib edir.

Gülayə Mecid

"Hizbullah" lideri İsraili regional təhlükə adlandırdı

Livanın "Hizbullah" müqavimət hərəkatının baş katibi İsrail hökumətini regional və qlobal sülh üçün strateji təhlükə adlandırır.

"Unikal" xəbər verir ki, televiziya vasitəsilə çıxış edən Şeyx Naim Qassem İsraili təkçə Fələstinin işğalçısı deyil, həm də Livan, Misir, Suriya, İordaniya, daha geniş region və qlobal sabitlik üçün strateji təhlükə elan edib.

O vurğulayıb ki, İsrailin ideologiyası, hərəkatları və ambisiyaları həm müsəlmanları, həm xristianları, həm də yəhudiləri təhlükə altında qoyur, həm regional, həm də qlobal sülhü pozur.

Gülayə Mecid

"Bakı ilə münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır" - Rusiya XİN

Moskva ilə Bakının münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova deyib.

Diplomatın sözlərinə görə, bunu bəyənməyən qüvvələr var: "Biz yadda saxlamalıyıq ki, onlar (Moskva ilə Bakı arasında münasibətlər - red.) strateji müttəfiqlik xarakteri daşıyır. Təbii ki, bunu bəyənməyən qüvvələr var".

Ağarza Elçinoğlu

ABŞ Ermənistanı Azərbaycana dəhliz verməyə məcbur edir

ABŞ Ermənistanı Azərbaycana dəhliz verməyə məcbur edir. "Unikal" xəbər verir ki, bu barədə erməni jurnalist Boris Murazi Tamoyan açıqlayıb.

"Qərb 9 noyabr üçtərəfli bəyanatını hər cür gözdən salmalı idi. Bunun üçün ilk olaraq Ermənistan-da fəaliyyət göstərən agent şəbəkəsi işə salınıb. Bu şəbəkə vasitəsilə erməni ictimaiyyəti əmin oldu ki, Rusiyanın nəzarətində olan yolun Ermənistanın suverenliyinin aradan qaldırılması deməkdir. Bu təbliğat kampaniyasına Bakıdan Zəngəzur dəhlizi adlanan yerlə bağlı açıqlamalar şərait yaradıb. Nəhayət, onlar erməni ictimaiyyətini inandırmağa başladılar... Təbliğat meydançası hazır olanda Nikol Paşinyan Praqada "Artsaxı" (Qarabağ - red.) Azərbaycanın bir hissəsi kimi tanıdı. Ermənilərin Qarabağdan çıxması Rusiya sülhməramlılarını regionu tərk etməyə məcbur etdi və Qərbi "Orta Qərb üçün vital dəhliz" in həyata keçirilməsinə bir addım da yaxınlaşdırdı", - deyə baş redaktor qeyd edib.

Onun sözlərinə görə, Qərb üçün belə mühüm dəhlizin fəaliyyət göstərməsi üçün son addım Rusiya hərbi bazasının Ermənistandan çıxarılması olmalıdır.



Qərbin bu meqa layihəsinin baş çatmasına çox az vaxt qaldığını bu yaxınlarda dərc olunmuş məqalə də təsdiqləyir. Karnegi Fondunun dərc etdiyi materialda bildirilir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası İrəvan və Bakıya Azərbaycanın Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirilməsi təklifini təqdim edib.

Qərbin bu meqa layihəsinin baş çatmasına çox az vaxt qaldığını bu yaxınlarda dərc olunmuş məqalə də təsdiqləyir. Karnegi Fondunun dərc etdiyi materialda bildirilir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası İrəvan və Bakıya Azərbaycanın Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirilməsi təklifini təqdim edib.

Mənbələr qeyd edir ki, Amerikanın bu təklifi 2008-ci il müharibəsindən sonra Rusiya ilə Gürcüstan arasında razılaşdırılmış layihə əsasında Avropa İttifaqının illər öncə yaydığı versiyanı xatırladır. Həmin layihəyə əsasən, tərəflər mübahisəli Abxaziya və Cənubi Osetiya regionlarından keçən marşrutların idarə edilməsini müstəqil İsveçrə şirkətinə verməyi planlaşdırırdılar, o da sonradan logistik məlumatları bütün maraqlı tərəflərə ötürməyə borclu idi".

Məqalədə həmçinin deyilir ki, Vaşinqton bu versiyanı irəli aparmaq üçün böyük səylər göstərməli olacaq: "Ya Azərbaycanı Ermənistan Konstitusiyasını dəyişdirmək və sülh sazişi imzalamaq tələbindən əl çəkməyə, ya da İrəvana Amerika modelinə razılıq vermək və marşrutun Ermənistan hissəsinə tam nəzarət tələbindən imtina etmək üçün təzyiq göstərmək lazımdır. Müəlliflərin fikrincə, ikinci variant daha realdır.

Bu Amerika beyin mərkəzi əslində Ermənistan hakimiyyətinin susduğu planı ortaya qoyur: ABŞ Ermənistanı Azərbaycana dəhliz verməyə məcbur edir".

Ağarza Elçinoğlu

"Yolların açılması Ermənistan üçün prioritetdir" - XİN

Cənubi Qafqazda nəqliyyat infrastrukturunun açılması Ermənistan üçün mühüm prioritet olub və belə də qalır.

"Unikal" xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan açıqlayıb.

Karnegi nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən yol məsələsi ilə bağlı İrəvan və Bakıya təklif təqdim edib. XİN rəsmisi bu barədə suala belə cavab verib: "Məlum olduğu kimi, Ermənistan regional əlaqə ilə

bağlı "Sülhün kəsişməsi" vizyonunu təklif edib və bu, artıq bir sıra beynəlxalq tərəfdaşlardan müsbət cavab alıb. Bundan başqa, Ermənistan bu təşəbbüsə uyğun olaraq bütün iştirakçı tərəflər üçün məqbul ola biləcək bir sıra həll yolları təklif edib. Eyni zamanda, müxtəlif beynəlxalq tərəfdaşlar da vaxtaşırı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, iki ölkə arasında infrastruktur, o cümlədən nəqliyyat əlaqələrinin normalaşdırılmasına dair öz ideyalarını təqdim edirlər".

Ani Badalyanın sözlərinə görə,



regionun geniş potensialını reallaşdıraraq faydalı nəticələr əldə etmək üçün bütün maraqlı tərəfdaşlarla müzakirələr davam etdirilir.

Ağarza Elçinoğlu

Putin 9 generalı işdən çıxardı

Rusiya prezidenti Vladimir Putin Ədliyyə Nazirliyində, İstintaq Komitəsinin regional idarələrində, Daxili İşlər Nazirliyində və Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi haqqında fərman imzalayıb.

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu fərmanlara görə, 9 general işdən çıxarılıb. Məlumata görə, prezident aşağıdakı general-ları vəzifələrindən azad edib:

Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq və əməkdaşlıq departamentinin direktor müavini Dmitri Babekin,

Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası sahəsində dövlət siyasəti departamentinin direktoru Vla-



dimir Lukyanov,

Fövqəladə Hallar Nazirliyinin İnformasiya Texnologiyaları və Rəbi-tə Departamentinin direktoru, general-mayor Yevgeni Qorlenko,

Daxili İşlər Nazirliyinin baş inspektoru, general-mayor Dmitri

Petrinin,

Tatarıstan Daxili İşlər Nazirliyinin rəis müavini Fyərqat Muxametzyanova,

İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisi Andrey Strijov,

Rusiya Federasiyasının Kemerovo vilayəti üzrə İstintaq Komitəsinin rəhbəri Aleksandr Bezukladnikov,

Rusiya Federasiyasının Kirov vilayəti üzrə İstintaq Komitəsinin rəhbəri Andrey Vinqradov,

Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin əməliyyat işləri üzrə polis rəisinin müavini Artur Ozerov.

Ağarza Elçinoğlu

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək cüdoçular müəyyənləşdi

Azərbaycanı iyulun 5-6-da Çexiyanın paytaxtı Praqada keçiriləcək gənclər arasında Avropa Kubokunda təmsil edəcək cüdoçular müəyyənləşib.

“Unikal” Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışa 10 çəki dərəcə-sində 22 idmançımız (14 oğlan, 8 qız) qatılacaq.

Yarışda kişi cüdoçulardan Mirxaliq İskəndərov, Ayxan Mirzəzadə, Nicat Eyvazov (hamısı 60 kq), Mehdi Cəfərov, Səlim Sultanov, Nihad Yəhyayev (hamısı 73 kq), Nəhid Təquliyev, Roman Qarayev, Mehdi Abbasov, Cəsur İbadlı (hamısı 81 kq), Canpolad Əliyev, Əli Qazıməmmədov (hər ikisi 90 kq), Davud Namazlı, Vədadi Əliyev (hər ikisi 100 kq), qadınlardan Aydan Vəliyeva, Xədicə Qədəşova (hər ikisi 52 kq), Fidan Qasımova, Gülnarə Bayramova (hər



ikisi 57 kq), Nilgün Rzayeva, Leyla Atayeva (hər ikisi 63 kq), Pərvanə Abdullayeva (70 kq), Nigar Süleymanova (+78 kq) iştirak edəcək.

Turnirin ədalət təmsilçiləri arasında ACF-nin hakimlər heyətinin

üzvləri, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Akif Təhirov da yer alacaq.

Qeyd edək ki, Avropa Kubokunda 32 ölkədən 447 idmançı (280 oğlan, 167 qız) qüvvəsini sınayacaq.



“Neftçi” iki yeni futbolçu aldı

“Neftçi” komandası heyətini yeni futbolçularla gücləndirməyə hazırlaşır.

Paytaxt təmsilçisi Bosniya və Herseqovina millisinin qapıçısı Kenan Piriçlə anlaşıb.

Ötən mövsümü “Antalyaspor”da keçirən qolkiper “ağ-qaralar”la müqavilənin bütün detallarını razılaşdırıb.

Bundan başqa, “Neftçi” Yunanıstanın “Panserriakos” kollektivində çıxış edən Xuan Kamilo Salasarla danışıqlar aparır. Yunanıstan mətbuatının iddiasına görə, Bakı klubu artıq Serre təmsilçisinin transferə çıxardığı kolumbiyalı hücumçu ilə razılığa gəlib.

“Kəpəz”in iki rəqibi açıqlandı

“Kəpəz”in yay hazırlığı zamanı yoxlama oyunu keçirəcəyi iki rəqibinin adı bəlli olub.

“Unikal” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi iyunun 21-də “Qəbələ”, iyunun 26-da isə “Şamaxı” ilə qarşılaşacaq. Hər iki oyunun Qəbələdə keçiriləcəyi bildirilib.

“Mançester Siti” axtardığını tapdı

“Mançester Siti” bu yay heyətində yeni qapıçı görmək istəyir.



QOL.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Klub “Prtu”nun qapıçısı Dioqo Kostanı transfer etməyi hədəfləyib. İngiltərə təmsilçisi qolkiperin transferi ilə bağlı “Portu” ilə fəal danışıqlar aparır.

“Şəhərililər” 25 yaşlı futbolçu üçün 75 milyon avro ödəməyə hazırdırlar. Kostanın özünün transferə yaşıl işıq yandırdığı qeyd edilir. Onun meneceri Xorxe Mendez işə qapıçının bu müqaviləni bağlamağında ısrarlıdır. Ötən mövsüm Kosta 43 oyun keçirib, 45 qol buraxıb. Onun “Portu” ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Boksçumuz Dünya Kubokunun yarımfinalında

Qazaxıstanın paytaxtı Astanada boks üzrə Dünya Kuboku davam edir.

“Unikal” xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb. 1/4 finalda Sübhan Məmedov (50 kq) Samet Gümüşlə (Türkiyə) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Nəticədə boksçumuz adını yarımfinala vəsiqə qazanıb. O, bununla özü üçün ən azı bürünc medalı təmin edib. Məmedov yarımfinalda qazaxıstanlı Sanjar Taşkenbayla üz-üzə gələcək. Görüş iyulun 5-də olacaq. Qeyd edək ki, 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya kubokunda 1/4 final mərhələsinin döyüşləri davam edir.

Ulduz futbolçu qəzada öldü - 2 həftə əvvəl toyu olmuşdu

“Liverpool”un ulduz futbolçusu Dioqo Jota avtomobil qəzasında həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

28 yaşlı portuqal oyunçu İspaniyanın Zamora bölgəsində qəzaya uğrayıb. O, hadisə yerində vəfat edib.

D.Jota avtomobilə tək olmayıb. Onun qardaşı, Portuqaliya klubu “Penafiel”də çıxış edən Andre Silva da avtomobilə düşüb.

Yüksək sürətlə hərəkət edən



avtomobil yoldan çıxaraq alovlanıb. Mətbuatın yazdığına görə, Jotanın qardaşı da qəzada həlak olub.

Qeyd edək ki, Dioqo Jota 2 həftə əvvəl evlənmişdi. Onun 3 övladı var.

Jota daha çox “Liverpool”dakı çıxışları ilə tanınır. Bu klubla o, İngiltərə çempionu olub, ölkə kubokunu və İngiltərə Liqa kubokunu qazanıb. Dieqo 2020-ci ildən Mersisayd təmsilçisində çıxış edirdi. Portuqaliyalı futbolçu əvvəllər “Vulverhempton”, “Atletiko”, “Portu” və “Paços de Ferreira” klubunun şərəfini qoruyub. D.Jota Portuqaliya millisinin heyətində 49 oyuna çıxıb və 14 qola imza atıb.

Şəhid qardaşların şərəfinə cüdo yarışları keçirilib

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel Şəhidi Nurlan Əsgərli qardaşlarının əziz xatirəsinə həsr olunmuş uşaqlar və az yaşlı yeniyetmələr arasında cüdo idman növü üzrə Lənkəran-Astara region açıq turniri keçirilib.

Turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun əməkdaşları və idmançıların Masallı rayonunda yerləşən Qəhrəmanlar parkını və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel Şəhidi Nurlan Əsgərli qarda-

şlarının ev muzeyini ziyarət etməklə başlanıb.

Masallı şəhər N. Nərimanov adına 2 sayılı tam orta məktəbin idman zalında təşkil edilən bu turnirdə ümumilikdə Masallı və Cəlilabad rayonlarından 1 komanda, Lənkəran rayonundan 2 komanda, region üzrə 4 komanda olmaqla 70 nəfərdən artıq idmançı qələbə uğrunda xalça üstünə çıxıblar.

Sonda qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Zəfər Orucoğlu, AJB üzvü

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

“Unikal” xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.

Ayxan Cavadov (60 kq) finalda İsveçli Adam Silverinə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək Avropa çempionu olub.

Fəraim Mustafayev (67 kq) gə-

rgin mübarizə şəraitində keçən qarşılaşmada türkiyəli Abdullah Keskinə 7:5 hesabıyla qalib gələrək bürünc medal qazanıb.

Seymur Qasımov (72 kq) yunanıstanlı Arionas Kolitsopolosa 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Elmin Əliyev (82 kq) isə serbiyalı Oqnyen Yakovlyeviçə tam üstünlüklə (10:0) qalib gələrək fəxrli kürsünün 3-cü pilləsinə yüksəlib.

